
FƏXRƏDDİN YUSİFOV

**MƏKTƏBDƏ NƏSİMİ
ƏSƏRLƏRİNİN
MƏZMUNUNUN ÖYRƏDİLMƏSİ**

BAKİ - 2004

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNIVERSİTETİ

FƏXRƏDDİN YUSİFOV


Y426
Y-94

MƏKTƏBDƏ NƏSİMİ
ƏSƏRLƏRİNİN
MƏZMUNUNUN ÖYRƏDİLMƏSİ

(DƏRS VƏSAİTİ)

Azərbaycan Respublikası Təhsil Nazirliyinin
30.03.2004-cü il tarixli 254 nömrəli əmrinə
əsasən dərs vəsaiti kimi tövsiyə edilmişdir.

BAKİ - 2004



238255.

ELMİ REDAKTORU: PROF. HƏSƏN BALIYEV

RƏYÇİLƏR:
**PROF. ZAHİD XƏLİL
DOS. BİLAL MURADOV
DOS. FÜZULİ ƏSGƏRLİ**

**ŞƏHİDLƏRİMİZİN ƏZİZ XATIRƏSİNƏ
EHTİRAMLA**

Dosent Fəxrəddin Allahverdi oğlu Yusifov.
Məktəbdə Nəsimi əsərlərinin məzmununun öyrənilməsi, dərs vəsaiti, Bakı 2004, 75 səh.

Dərs vəsaiti orta məktəbdə program üzrə tədrisi nəzərdə tutulan İ.Nəsimi əsərlərinin məzmununun öyrənilməsi probleminə həsr olunmuşdur. Burada «Ağrımaz», «Şığmazam», «Dilbəra, mən səndən ayrı...», «Mövsimi-novruzü neysan...» və b. qəzəllərin mətni üzərində aparılan iş formalarına xüsusi diqqət yetirilmişdir.

Vəsait Nəsimi mövzusunun məktəbdə tədrisinə kömək məqsədi ilə hazırlanmışdır. Ondan uyğun ixtisas fakültələrinin tələbələri, magistrler, fənn müəllimləri, aspirant və dissertantlar istifadə edə bilər.

Öz rəy və təkliflərini bildirəcək həmkarlarımıza bəri başdan təşəkkürümüzü bildiririk.

GİRİŞ

Böyükəkdə olan gənc nəslin yüksək mənəvi dəyərlər rühunda tərbiyə olunmasında klassik irsimizin xüsusi əhəmiyyəti vardır. Əsrlərin sinağından keçib gələn bu nümunələr uzun müddət öz oxucusuna təmənnəsiz xidmət göstərmış və bu əvəzedilməz xidmət bu gün də davam etməkdədir. Zaman dayışdikcə, düşüncələr yeniləşdikcə hayatda bir çox məsələlər dəyişsə də, ulu babalarımızın bizə yadigar qoyub getdiyi həmin irs öz dəyərini yüksək səviyyədə qorub saxlamış, oxucusunun yolunda bir çəraq kimi sələ salmışdır. Bu gün başlıca məqsəd bu irlədə öksini tapan bir sıra vacib əxlaqi-mənəvi dəyərləri şagirdlərin nəzərinə çatdırmaq, bu irlə onları daha dərinlən tanış etmək, onun məzmununu, ideyasını, eks etdiridiyi duyuları, düşüncə tərzini, sənətkarlıq məsələlərini və s. mənimşətməkdən ibarət olmalıdır. Bu baxımdan biz diqqətimizi İmadəddin Nəsimi irsinə yönəltmək istərdik.➤

İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının vətəndaşlıq, kişilik, ərdəmlik, qeyrət simvoludur. Təsadüfi deyildir ki, hələ sağlamında ikən onun şerləri sürətlə yayılaraq əzberlenmiş, dillərdə dastan olmuş, yaradıcısına nüfuzlu bir şöhrət gətirmişdir. Sağlığında ikən bir çox sonətkarlar ona bənzəməyə çalışmış, onun açdığı geniş prospektlə irəliləməyə cəhd etmişlər. Mənsur Həllac tek bir ömür sürcəyini özü üçün bir örnek kimi qəbul edən Nəsimi yaradıcılığının ilk çağlarında «Hüseyni», «Seyyid-Hüseyn» təxəllüslerini təsadüfən seç-

məmişdi. Amalı yolunda dara çəkilən, son məqamda «ənəl-həqq» söyləyən Mənsur Həllac yolu Nəsimiyə yaraşq üçün lazımlılmamışdı. Bu seçim iradi surətdə olmuşdu, amma təlenin eyni şəkildə təkrarlanması (aradan dörd yüz il keçəndən sonra!) gərdişin işi idi.

Nəsimi irsi, onun şəxsiyyəti müasirlərinin diqqətini cəlb etdiyi kimi ondan sonra gələnlərin də ilham mənbəyinə, örnəyinə, güvəncinə çevrilmişdi. İster xalq ədəbiyyatında, isterse də yazılı ədəbiyyatda onun əsərlərinin çoxlu sayıda bənzətmələr yazılmış, şəxsiyyəti ilə bağlı ən xoş sözlər söylənilmişdir.

Nəsiminin həyat və fəaliyyəti dünən də insanları öyrədirdi, bu gün də. Ona görə də uzun zaman keçməsinə baxmayaraq əsərlərinində qoyulan bir sira vacib əxlaqi-mənəvi dəyərlər bu gün də öz aktuallığını qoruyub saxlamış, təravətinə daha da artırmışdır. Məhz bu keyfiyyətlərinə görə hazırda orta məktəbin ədəbiyyat programında Nəsimi irsinin öyrədilməsinə müəyyən qədər vaxt ayrılmışdır.

Programın verdiyi imkandan məktəblərdə necə istifadə olunur? Fənn müəllimləri qarşıya qoyulan təlim-tərbiyə vəzifələrini layiqincə yerinə yetirə bilirlərmi? Program materiallarının tədrisində nə kimi çətinliklər ortaya çıxır və onu necə, hansı yollarla aradan qaldırmaq olar? Bu kimi sualların araşdırılması, tədrisin səmərəli yollarının axşarışı bu gün bizi də, məktəbin müəllimlərini də düşündürən vacib problemlər sırasındadır.

Etiraf edək ki, klassik irsin öyrədilməsi ilə bağlı son zamanlarda müəyyən qədər işlər görülmüş və xeyli təcrübə toplanmışdır. Hazırda bir çox müəllimlər mətbuat səhifələrinində qabaqcıl iş təcrübələri ilə çıxış edir, uğurlarını və çətinliklərini həmkarları ilə bölüşürələr. Bu cür yazıların nəzərdən keçirilməsi, iş təcrübələrinin müqayisəli şəkildə araşdırılması bizdə belə bir qənaət yaratdı ki, həqiqətən də, klassik irsin tədrisi ilə bağlı həm nəzəri, həm də elmi-metodik və praktik baxımdan xeyli işlər görülmüşdür. Amma bütün bunlara baxmayaraq hər şeyin həll edilmiş olduğu fikrini də söyləməkdən uzağıq.

Müşahidələr göstərir ki, klassik şer parçalarının öyrədilməsi prosesində hələ də məzmunə dair aparılan işlər qənaətbəx səviyyədə deyildir. Mətnin məzmununun açılmasında, misra və beytlərin şərh olunmasında bəzi çatışmazlıqlar yenə də mövcuddur. Həmin çatışmazlıqları yaranan səbəbləri axtarış tapmaq, onları aradan qaldırmaq yollarını müəyyənleşdirmək bu gün bütün kəskinliyi ilə gündəlikdə durmaqdadır. Hazırkı dərs vəsaiti məhz bu problemin həlli yollarına həsr edilmişdir.

Sufiliyin və hürufiliyin nəzəri məsələlərinə dərindən bələd olmadan Nəsimi irsinin mənə və mahiyyətini gənclərə açmaq qeyri-mümkündür. Ali məktəb dərsliklərində mahiyyəti kifəət qədər açıqlanmayan bir məsələ barədə müəllim hansı bilik ehtiyati ilə orta məktəbə gəlir? Bu biliklər uyğun təlim-tərbiyə vəzifələrini yerinə yetirməyə kömək edirmi? Təbii ki, belə suallara müsbət mənada cavab vermək biza də bir qədər çətin gəlir. Pedaqoji təcrübələr dövründə apardığımız müşahidələr, fənn müəllimləri ilə etdiyimiz səhbətlər, dərslerin dinlənilməsi, şagirdlərin fikir və rəylərinin ümumiləşdirilməsi tərəddüdlərimiz üçün əsas verirdi. Ona görə də belə qərara gəldik ki, hazırkı vəsaitin verdiyi imkan daxilində orta məktəbdə Nəsimi irsinin məzmununun öyrədilməsi probleminə həm nəzəri, həm də metodik baxımdan münasibət bildirək.

I FƏSİL. «NƏSİMİ» MÖVZUSU PROGRAM, DƏRSLİK VƏ MƏKTƏB TƏCRÜBƏSİNĐƏ

§1. Orta məktəbin ədəbiyyat programında məsələnin qoyuluşu

Məlumdur ki, orta məktəbdə tədris olunan hər bir mövzuya müəyyən qədər vaxt ayrıılır. Mövzunun asan və ya çətin qavranılmasından, dilindən, şagirdlərin onu başa düşmə dərəcəsindən və s. asılı olaraq bu vaxt çox və ya az ola bilər. Məsələyə bu yönündən yanaşsaq, orta məktəbin ədəbiyyat programında Nəsimi irsinin tədrisinə 8 saat («B» variantını nəzərə almasaqlı) ayrıldığının şahidi olacaq. Təbii ki, söhbət bu yaxınlarda Təhsil Nazirliyinin 17.07.2003-cü il tarixli 716 № -li əmri ilə təsdiq edilmiş «Ümumtəhsil məktəblərinin Y-XI sinifləri üçün ədəbiyyat programı»ndan gedir. Qeyd edək ki, hazırlı program təsdiq olunsa da, onun icrası dayandırılmışdır. Buna səbəb isə orta məktəblər üçün dərsliklərin hələ hazır olmamasıdır. Görünür ki, cari tədris ilinə qədər həmin dərsliklərin çapı başa çatacaqdır. Məktəblilərin ixtiyarında təzə dərsliklər olmadıqdan belə qərara gəlinmişdir ki, hələlik köhnə program və dərsliklərdən istifadə olunsun. Biz də bu ilki real vəziyyəti nəzərə alaraq qərara gəldik ki, həm köhnə, həm də tətbiqi müvəqqəti dayandırılan təzə proqrama problem çərçivəsində münasibət bildirək.

Bəlliidir ki, keçmiş programın çatışmazlıqları ilə bağlı bundan sonra söz söyləmək bir qədər yersiz görünərdi. Amma onu bildirək ki, istər mətbuat səhifələrində, istərsə də ötən illərdəki elmi-tədqiqat işlərimizdə keçmiş programla bağlı kifayət qədər əsaslı iradlar bildirənlərdən biri olmuşuq. Onun izahat vərəqəsindən tutmuş daxili mahiyyətinə qədər hər bir kəlməsini diqqətlə araşdırmış və öz fikirlərimizi həmkarlarımıza bölmüşük. Eləcə də yeni programın layihəsi «Azərbaycan müəllimi» qəzetində dərc olunanda da bu barədə öz sozümüzü demişik. Hər iki programla bağlı yekun qənaətimiz

bələ olmuşdur ki, kimlərinse əli ilə Azərbaycanda ədəbi təhsilə ciddi zərbələr vurulmaqdadır. Tərtibçilər mövcud ənənələrdən o qədər kənara çıxmışlar ki, həmin programda eks olunan öz doğma ədəbiyyatımızı bələ tanımaq olmur. Biz hələ elmi-metodik varisliyi demirik. Onu demirik ki, programların dilində o qədər anlaşılmazlıq, elementar orfoqrafik və elmi-metodiki qüsurlar vardır ki, adamı dəhşətə gətirir.

Təbii ki, tədqiq etdiyimiz problem bəximindən programların məzmununa müəyyən münasibət bildirmək zorundayıq. Ona görə də Nəsimi irsinin orta məktəb programında yerləşdirilməsi məsələsinə diqqəti cəlb etmek istərdik. Məlumdur ki, bugünkü günlərdə, respublikamızın indiki durumunda sözübü töv, amali uğrunda yeri geləndə Nəsimi kimi canından keçməyi bacaran, qəlbində vətən və torpaq sevgisini hər şeydən uca tutan vətənpərvər gənclərin yetişdirilməsi gündəmdə duran ən vacib məsələlər sırasındadır. Ona görə də orta məktəblərdə məhz gənclərə bu cür keyfiyyətləri aşılıamağa imkan verən mövzulara daha çox diqqət yetirilməlidir. Amma 1994-cü ilin ədəbiyyat programı göstərdi ki, ümumi program mövzularının cəmi 30 saatə qədərini bu qəbildən olan materiallar təşkil edir. Sovet dövrünün sonuncu ədəbiyyat programında isə bu cür mövzulara 140 saatə qədər vaxt ayrıldı. Faktlara diqqətlə fikir versək, hazırlı durumla sovet dövrünü müqayisə etsək, vətən və vətənpərvərlik mövzularının hansı səviyyəyə endirildiyinin açıq şahidi olacaq.

Eyni mənzərə ilə klassik irsimizin öyrədilməsində də rastlaşırıq.

Yuxarıda qeyd etdiyimiz kimi, Nəsimi irsi, Nəsimi şəxsiyyəti onun yaşayış-yaratdığı dövrdə də, ondan sonrakı zamanlarda da bir örnek, həyat məktəbi rolunu oynamışdır. Şairin yenilmez şəxsiyyəti ilə bağlı xalq arasındaqə əfsanələr yaranmış, əsərləri dillər əzberinə çevrilmiş, istər yazılı, istərsə də şifahi ədəbiyyatda onun siması, mənəvi aləmi dərin ehtiramla yad edilmiş, bir növ, ideallaşdırılmışdır. Təbii ki, xalq tərəfində Nəsimiyə göstərilən bu etimad yersiz deyildi.

Məhz buna görə idi ki, onun əsərləri sevilə-sevilə oxunur və bir çoxuna bənzətmələr yazılırdı.

Nəsimi ırsinin öyrənilməsinə sağlığında ikən xüsusi diqqət yetirilirdi. Onun mənsub olduğu fikir və ürfan cərəyanı vaxtı ilə Şərq aləmində özünə kifayət qədər tərəfdarlar toplamışdı. Nəsimi bədii yaradıcılığını həmin cərəyanla elə məhəarətlə uyğunlaşdırmışdı ki, onları bir-birindən ayırmak bu gün də müəyyən problemlər ortaya çıxarırdı. Başqa sözlə, ağır görünən ciddi fəlsəfi konsepsiyaları belə bir məhəarətlə ipə-sapa düzəmkərənək qismət olan keyfiyyət deyildi. Ancaq Nəsimi kimi ince duyuma, böyük dünya malik olan sənətkar həmin işin öhdəsində ləyaqətlə gələ bilərdi. Görünür ki, məhz buna görə də çox zaman Nəsiminin fəlsəfi ruhlu əsərlərinin orta məktəbə getirilməsi işində müəyyən tərəddüdlərə yol verilir. Bəzən metodistlər arasında da belə bir mülahizə dolaşır ki, bəlkə Nəsiminin bu qəbilden olan əsərlərini orta məktəbə getirmeyək? Əgər həmin suala müsbət cavab verməli olsaq, onda Nəsimini gənclərimizə birtərəfli qaydada təqdim etmərikmi? Bu, doğrudan da, belə olardı. İndi isə birlikdə bu günün reallığı ilə tanış olmaq üçün programlarda Nəsimi mövzusuna ayrılan yerə fikir verək.

Öz ömrünü başa vurmaqdə olan programda Nəsimi ilə bağlı məlumatın öyrədilməsinə Y11 sinifdən başlanıldırdı. Həmin sinifdə şairin dövrü, həyatı və şəxsiyyəti barədə şagirdlərə müəyyən biliklərin verilməsi ön plana çəkilirdi. Programda mövzunun tədrisi ilə bağlı aşağıdakı ümumi istiqamət verilir:

«Dövrü, həyatı, şəxsiyyəti. Yaradıcılığının çoxcəhətliliyi.

«Ağrımad» əsərində insanın mənəvi yüksəkliyinə (?) inam, əqidə müberizəsində metanət ideyasının ifadəsi».¹ Qeyd edək ki, Y11 sınıf üçün belə bir qəzəlin programa salınması qarşıya qoyulan təlim-tərbiyə vezifələrinə müəyyən qədər cavab verir. Həmin sinifdə Nəsiminin həyat və yaradıcılığı, şəxsiyyəti, duyuş və düşüncələr aləmi barədə şagirdlərə mə-

lumat vermək olduqca gərəklidir. Xüsusilə də, şairin əfsanə-ləşmiş həyatı ilə səsləşən belə bir əsərin öyrənilməsini məqbul hesab etmək olar.

Həmin programda Nəsimi ilə bağlı məlumatlara bir də IX sinifdə rast gelirik. Burada Y11 sinifdən fərqli olaraq Nəsimi ırsinin tədrisi zamanı hürufilik təriqəti, Nəsimimin dünyəvi və fəlsəfi şərləri barədə ümumi məlumatların verilməsi, eləcə də «Sığmazam», «Dilbəra, mən səndən ayrı...» qəzəllərinin tədrisi nəzərdə tutulur.¹ Seçilən şerlərə fikir verilsə, görəcəyik ki, program şagirdlərdə Nəsimi ırsı ilə bağlı müəyyən təsəvvür yaratmağa imkan verir. Şagirdlər «Sığmazam» qəzəli ilə filosof-şairi, «Dilbəra...» şerini ilə məhəbbət nəğməkarını, onun duygular aləmini öyrənirlər. Həmin materialların öyrənilməsində elə bir ciddi problem ortaya çıxmır. Lakin bəzi toplantınlarda səsləndirilən fikirlərdən belə anlaşılır ki, bəzi yoldaşlar «Ağrımad» qəzelini programdan çıxarmağın tərəfindəirlər. Buna qətiyyən yol vermak olmaz.

Əvvəla, ona görə ki, adı tutulan qəzəlin Nəsimi yaradıcılığında önemli yeri vardır. İkincisi də, onun tədrisi sahəsində müəyyən qədər təcrübə toplanmışdır. Üçüncüsü isə, qəzəldəki beytlərin açılışı, demək olar ki, bir çox müəllimlərə tamamilə aydındır. Fənn müəllimləri ilə apartlan səhbatlər, şagirdlərin rəyləri dediklərimizi bir daha təsdiq edirdi.

Başqa bir cəhəti də əlavə etmək istərdik. Bu da ədəbiyyat məntəxəbatları ilə bağlıdır. Məlumdur ki, bu məntəxəbatlarda ədəbi seçmələr toplanmışdır və oların hər birnə dair kifayət qədər lügətlər və izahat işləri verilmişdir. İndi klassik nümunələrlə işləmək əvvəlki vaxtlara nisbətən bir qədər də asanlaşmışdır. Deməli, nələri isə bəhanə getirməkla Nəsimi ırsının şah əsərlərində birini programdan kənarlaşdırmaq düzgün deyildir. Əksinə, şagirdlərimiz şairi olduğu kimi – həm dözümlülük, mərdanlılıq, fəlsəfi, həm də lirik yönündə – tənimaq üçün mütləq «Sığmazam»dan keçməlidirlər.

¹ Ümumtəhsil məktəblərinin Y-XI sinifləri üçün ədəbiyyat programı, Bakı 1999. səh.26

¹ Bax: göstərilən program, səh.37

IX sinifdə Nəsimi ırsinin tədrisinə 6 saat vaxt ayrılmışdır. Deməli, əsas məsələ ayrılan vaxtdan daha səmərəli istifadə olunmasıdır. Məktəb təcrübəsində qazanılan uğurlarla yanaşı bir çətinliyi biz də etiraf edirik; fənn müəllimləri klassik şerlərin məzmunu üzərində işləri lazımı səviyyədə təşkil etmirlər. Əsərin çətinliyi bir başqa məsələdir, işin düzgün təşkil olunmaması isə bir başqa. Əgər əsərin dili bugünkü şagird üçün bir qədər çətindirsə, onda çətin sözlərin izahı verilməlidir (həmin iş müntəxəbatlarda öz əksini tapıb). Əsas məsələ o izahlardan düzgün istifadə olunmasındadır.

İndi isə yeni programı nəzərdən keçirək. Qeyd etdiyimiz kimi, bu programın da ömrü uzun olmayacağıdır. Cəmi ikicə il keçən kimi onun yenidən dəyişdirilməsi zərurəti ortaya çıxacaqdır. Bu barədə mətbuatda öz fikrimizi bildirdiyimiz üçün yenidən o mətləbə qayıtmak istəmirik... Həmin programda əsasən Nəsimi Y111 sinfə daxil edilmişdir. Programda oxuyuruq:

«İmadəddin Nəsimi. «Mövsümü-novruzü-neysan...» (3 saat). Həyatı və yaradıcılığı haqqında məlumat. «Mövsümü novruzü neysan...»(?) qəzəlində novruz bayramının gelişisi ilə təbiətdə baş verən oyanmanın tərənnümü.

Ədəbiyyat nəzəriyyəsi: Əruz vəzni haqqında biliklərin dərinləşdirilməsi. Qəzəl janının xüsusiyyətləri.»¹

X sinfin ədəbiyyat programında da müəyyən dəyişiklik edilmişdir. Programda bu barədə aşağıdakı qeydlərlə rastlaşıriq:

«İmadəddin Nəsimi «Dilbəra, mən səndən ayrı...», «Ey cəmalın məzhəri...»(5 saat).

Həyatı. Yaradıcılığı. Lirikasının məzmun və forma rəngliyi. Tərənnüm olunan məhəbbətin humanist mahiyyəti. Yaradıcılığında hürufizm ideyaları, insanın ilahiləşdirilməsi, ləyaqət və gözəlliyinin tərənnümü. «Dilbəra, mən səndən ayrı...» qəzəlində dünyəvi məhəbbətin tərənnümü. «Ey cəmalın məzhəri...» qəzəlində şairin hürufi görüşlərinin ifadəsi. Nə-

¹ Ümumtəhsil məktəblərinin Y-XI sinifləri üçün ədəbiyyat programı, Bakı 2003, səh. 32

siminin Azərbaycan, türk və türkmən şerinə təsiri. Şairin sənətkarlığı.

Ədəbiyyat nəzəriyyəsi: Klassik şerin növləri haqqında məlumatın dərinləşdirilməsi. Qəzəl.»¹

Yeni programın məzmunundan göründüyü kimi, Nəsiminin «Dilbəra, mən səndən ayrı...» qəzəli saxlanılmış və X sinfə ötürülmüş, «B» variantında «Sığmazam» təmsil olunmuş və bütövlükde götürsək, iki yeni qəzəl tədrisə celb olunmuşdur. Seçimin bu cür aparılması düzgün olmamışdır. Əvvəla, ona görə ki, Nəsiminin hürufilik baxışlarını ən yaxşı halda «Sığmazam»la şagirdlərə çatdırmaq doğru yoldur. İkinci bir tərəfdən, Y111 sinifdə tədrisi nəzərdə tutulan qəzəldə baharın gəlişi deyil, sevgi hissələrinin tərənnümü əsasdır. Buyurub həmin qəzəli nəzərdən keçirə bilərsiniz:

Mövsimi-novruzü neysan aşikar oldu yenə,
Şəhrimiz şeyxi bu gün xoş badəxər oldu yenə.

Qonçədən gül baş çıxardı, saldı üzündən niqab
Bülbülü-şeyda xətibi-laləzar oldu yenə.

Əski dünya yengi xələt geydi bu mövsümə uş,
Çöhrəmiz dürlü bu gün nəqsi-nigar oldu yenə.

Nərgisi gör cam əlində mey sunar arıflərə,
Cümləsin məst eylədi, kəndi xumar oldu yenə.

Saqiya, camı gətir kim, mən uşatdım tövbəmi,
Əski təqvimim mənim bietibar oldu yenə.

Şəh Nəsimi razını, ey dan yeli, yarə yetir:
Sənsizsin halım pərişan, biqərar oldu yenə.²

¹ Göstərilən program, səh. 44

² İmadəddin Nəsimi, Seçilmiş əsərləri, Bakı 1985, səh. 37

Qəzəlin sonuncu beytinə diqqət yetirək. Şair dan yelinə müraciət edərək bildirir ki, onun sırrını yarə açsin. Onsuz halının pərişan və qərarsız olduğunu ona çatdırırsın. Təqvimin dəyişməsi, baharın gəlişi, təbiətin oyanması – bütün bu ovqat əski təqvimini yola salan, vüsala ümidi güñünə – təqviminə ümidi baxan, yarsız halının pərişan və qərarsız olduğunu yarın özüne çatdırmağı səbadan rica edən həsrəti və kədərli aşiqin yüksək mənəvi aləmi bu qəzəlin ruhuna hopmuşdur. Şerdə təbiətin oyanışı bir fon kimi götürülmüş və lirik qəhrəmana imkan vermişdir ki, beləcə bir ürək açan bahar fəslində qəlbini bürüyən və onu daima qərarsız və pərişan edən hissələndən sevgilisine xəber göndərsin, hazırlı durumunu ona anlatsın. Deməli, şerdə ifadə olunan mətləb aşiqin qeyd etdiyimiz istəyinin ifadəsidir.

Qəzəlin kompozisiya xüsusiyyətlərinə fikir versək, onu iki hissəyə bölmək lazım gələcəkdir. Birinci hissədə təbiətin oyanışının təsviri, ikinci hissədə isə bu oyanışın lirik qəhrəmana öz istəyini sevgilisino çatdırması üçün verdiyi impulsdur. Bunları qıraqa qoymaqla şerin bu cür çözəlməsi: «...qəzəlində novruz bayramının gəlişi ilə təbiətdə baş verən oyanmanın tərənnümü» - olduqca yanlış yola düşməkdir. Eyni vəziyyəti «B» variantına (X sinif) da aid etmək lazımdır. Burada «Sığmazam» qəzəli ilə bağlı belə bir qeyd verilir: «...qəzəlində şairin insanın ucalığı, böyüklüyü ilə bağlı fəlsəfi, humanist düşüncələrinin parlaq bədii əksi».¹ Sual olunur: necə olur ki, «Ey camalın məzhəri...» qəzəlində şairin hürufi görüşlərinin ifadəsi» araşdırılır, amma «Sığmazam»da bu ifadə öz əksini tapa bilmir?²

Bayaqqı səhbətimizə qayıdaq. Nəsimi irlinə programda nə qədər çox vaxt ayrılsa, bir o qədər bizim gənclərin və məktəbin xeyrinədir.

Təbii ki, ədəbiyyata dair tədris planının tələbləri əldə əsas götürülməklə bu iş yerinə yetirilməlidir. İndiki vəziyyət-

də yeni programda Nəsimi irlinə düzgün münasibət bəslənilmədiyi göz öündədir: nə dəyişmələr düzgün aparılmış, nə də program materialları ilə bağlı verilən annotasiyalar. Deməli, yaxın gələcəkdə həmin programın mütləq yeniləşmə zərurəti ortaya çıxacaqdır.

Program maksimum səviyyədə dövlət standartlarını ödəməyə borcludur. O bir neçə nəfər tərtibçinin iradəsini deyil, bütövlükdə cəmiyyətin və ədəbi təhsilin diqtosunu əldə rəhbər tutmalıdır.

Hər iki programların «özəllikləri»ndən biri də «İzahat və rəqəsiyədə ədəbi əsərlərin məzmununun öyrədilməsi ilə bağlı müvafiq qeydlər verməyi lüzumsuz bir iş saymalarıdır. Rəsmi dövlət sənədinin əvvəlində ədəbi təhsilin ümumi strukturuna aid qeydlər verilir, amma metodik işləmələrə dair heç bir işarəyə rast gəlinmir?! Belə bir vəziyyəti normal hesab etmək olmaz.

Deməli, istər ədəbiyyat dərslərində istifadə olunan təlim üsulları, istərsə də ədəbi əsərlərin öyrənilməsi mərhələləri və eləcə də digər program materialları ilə bağlı ümumi metodik göstərişlər vermək on vacib məsələlərdən biridir. Bunu həm də mövcud ənənələr tələb edir. Bildirək ki, həmin ənənələr (sovət dövrü programlarını nəzərdə tuturğ) təcrübəyə və ciddi elmi araşdırılmalara əsaslanırı və bu günlərdə heç kim ona aşağı nəzərlərə baxa bilməz.

Mehz bu cür yanlış xəttin götürülməsinin hesabınadır ki, məktəblərimizdə ədəbi əsərlərin məzmununun öyrədilməsinə kifayət qədər diqqət yetirilmir. Cox zaman fənn müəllimlərinə rayon metodbirliyinin təqdim etdiyi tematik plan nümunələri verilir və bəzən də onu səriştəsiz, ədəbiyyat tədrisinə biganə olan yoldaşlar tərtib etmiş olurlar. Başqa yerləri demirəm, Bakı şəhəri üzrə belə bir zərərlə təcrübə xeyli vaxtdır ki, mövcuddur. Belə ki fənn müəllimlərinə çap materialı kimi təqdim olunan həmin bölgüyə, onun durğu işarəsinə belə toxunmağa heç kas casarət eləmir. Nəticədə də orada eks olunan qüsurlar «süzgəc»dən keçmədiyindən müəllimlərin bir çoxunun fə-

¹ Bax: Gösterilən program, səh. 59

² Bax: Həmin program, səh. 44

liyyətinə ciddi əngəllər törətməyə başlayır. Bütün bu kimi hal-ların baş verməməsi üçün programın «İzahat vərəqəsi»ndə la-zimi göstərişlərə ehtiyac vardır və bu aksiomadır.

§ 2. Nəsimi ədəbiyyat dərsliklərində

Bəri başdan qeyd edək ki, söhbət bu gün orta məktəblər-də şagirdlərin istifadəsində olan «Ədəbiyyat» dərsliklərindən gedəcəkdir. İstər Y11, istərsə də 1X sinif dərslikləri çox cüzi dəyişmələrlə 1994-cü ildən məktəblilərin istifadəsindədir. Bi-rincinin müəllifi Nüshabə Arası, ikincininki isə Əlyar Səfərli və Xəlil Yusifovdur. Adları çəkilən dərsliklər programın tələbinə əsasən tərtib olunmuşdur. Onlardan istifadə müddəti bu tədris ilinin sonuna qədərdir. Ona görə də həmin dərsliklərlə bağlı bir o qədər də dərinliyə getmədən bəzi məsələlərə münasibətimi bildirmək istəyirik.

Övvələ, onu qeyd edək ki, Y11 sinfin ədəbiyyat dərsliyi barəsində fənn müəllimləri və mütəxəssislər arasında fərqli rəylər vardır. Onun elmi səviyyəsi ilə şagirdlərin yaşı xüsusiyyəti arasında bir uyğunsuzluq olduğunu söyləyənlər də çoxdur. Dərslikdəki materialların bir çoxunun öteri nəzərdən keçirilməsi deyilənlərin müəyyən qədər həqiqət olduğunu təsdiq edir.

Dərsliyin dili ağırdır, burada bir akademizm vardır. Fakt və ya bədii materialların izahında ifadə olunan cümlə konstruksiyalarını uşaqlar çətinliklə qarvayırlar. Dərslikdəki bioqrafik məlumatların bəzilərində təxminlər, ehtimallar ayaq tutub yeriyyir. Çox yox cəmi iki il sonra – 1X sinifdə, tutaq ki, Nəsimi mövzusunu keçəndə şagirddə belə bir təbii maraq yaranacaq ki, axı biz Nəsiminin təvəlliud tarixi ilə bağlı öyrənmışık ki, o, «təxminən 1369-cu ildə Azərbaycanda Şamaxı şəhərində anadan olmuşdur».¹ Amma indiki kitabda «...Nəsimi 1369-cu ildə Azərbaycanın qədim şer-sənət mərkəzlərindən biri

olan...»¹. Soruşacaqlar ki, yəqin əllerindəki kitab yazılın dövr-də Nəsiminin doğum tarixi dəqiqləşib(?). Və ya dərslikləri yazanların biri elmi həqiqəti bilir, digəri isə yox(!). Təbii ki, dərsliklərdə bu cür hallara yol verilə bilməz.

Y11 sinfin ədəbiyyat dərsliyinin başqa özəllikləri də çoxdur. Nəsiminin yaradıcılığı ilə bağlı verilən məlumat olduqca ağırdir. Şagirdlər bu cür mətnləri çətinliklə qarvayırlar. Bəzən də elə olur ki, dərslikdəki izahatlarla mətnlərə dair verilən su-allar arasında anlaşılmazlıq meydana çıxır. Dərsliyin 64-cü səhifəsində oxuyuruq: «Ölüm cazasına məhkum edilmiş şair həbsxanada olarkən yazdığı bu şerində onu gözləyən əzab və işgəncələrdən qorxmadığını, ölümü mərdanə qəbul etdiyini bildirir.» İndi isə səh. 66-da gedən suallardan birinə nəzər salaq: Serdə şairin soyulmasının səbəbi necə göstərilir?

Deməli, hər iki məqamda bir-birinin ziddinə olan fikirlər söylənilmişdir. Belə ki, eğer şair bu şeri həbsxanada olarken yazımışdırsa, onda biz nə haqla həmin sualı şagirdə veririk? Xatırladaq ki, şerin yazılmış səbəbi ilə bağlı Nəsimişünaslıqda fərqli mülahizələr vadır. Biz də o ehtimalın tərəfdarlarındanıq ki, həmin şer Nəsimi tərəfindən edam ərefəsində bədahətən söylənilmiş və şagirdləri – müridləri tərəfindən yaddaşlara həkk olunmuş, sonralar isə bədii ırsinə daxil edilmişdir. Amma hər halda ehtimal bir şeydir, həqiqət isə başqa məsələ. Fakt budur ki, bu şerlə bağlı dərsliyin verdiyi izahat və sualdakı məsələ məntiqi baxımdan bir-birini tamamlamır. Burada dəqiqləşdirmələr aparılmalıdır.

Dərslikdəki sözlükdə də bəzi tamamlama işlərinə ehtiyac vardır. Zahid, tən, sallaxlar, fitva və b. sözlərin də mənası açıqlanmalıdır.

1X sinfin «Ədəbiyyat» dərsliyi də mürəkkəbliyi və infor-masiya bolluğu cəhətdən o birisindən geri qalmır. Ali məktəbin birinci kursları üçün nəzərdə tutulan «Qədim və orta əsr-lər Azərbaycan ədəbiyyatı» (ali məktəblər üçün dərslik, Bakı

¹ Nüshabə Arası, Ədəbiyyat, Y11 sinif üçün dərslik, Bakı 1996, səh. 61

¹ Əlyar Səfərli, Xəlil Yusifov, Ədəbiyyat, 1X sinif üçün dərslik, Bakı 2001, səh.164

1998) kitabını müəlliflər eyni ilə IX sinfə gətirmişlər. Şagird və tələbələr arasında yaş fərqi kifayet qədər olsa da, dərsliklərin dilini fərqləndirmək qeyri-mümkündür. Burada şagirdlərin nə yaş xüsusiyyətləri nəzərə alınmış, nə də qavrama imkanları. Bəzən isə əksinə, orta məktəb dərsliyinə elə mətbəblər daxil edilmişdir ki, ali məktəb dərsliyində bunların biri də yoxdur.

Təbii ki, bütün bunların bir səbəbi vardır. Məlum olduğu kimi, Azərbaycan müstəqillik qazanandan sonra bütün sahələrdə, o cümlədən də təhsil sahəsində ciddi islahatlara başlanıldı. Proqramlar məzmunca dəyişməyə, yeniləşməyə məruz qaldı. Tələm-tələsik olaraq yeni dərsliklər tərtib olunmalı və məktəblillərin ixtiyarına verilməli idi. Həmin işlərin həyata keçirilməsi və reallaşdırılması üçün vaxt ehtiyatı isə az idi. Qalan məsələləri xronoloji ardıcılıqla təkrarlamadan qeyd edək ki, belə bir şəraitdə həmin dərsliklər işq üzü gördü. Ona görə də dili ağır, üslubu yüksək olan kitablar məktəblərə ayaq açmalı oldu. Aradan illər ötdü, amma həmin kitabların çox az qismi təkmilləşməyə məruz qaldı. Dərsliklərlə bağlı tutulan iradılara kimsə əhəmiyyət vermədi. Günü bu gün də həmin problemlər həll olunmamış kimi qalmaqdır. Növbəti tədris ili, əslinə qalanda, dərslik müəllifləri üçün sınaq, imtahan ilidir. Amma bir şey bəri başdan aydınlaşdır ki, mükəmməl təməli olmayan (proqramı nəzərdə tutur - F.Y.) binanı möhtəşəm bir memarlıq kompleksinə çevirmək qeyri-mümkündür.

İndi, gelin, birlikdə real mənzərini müşahidə edək. IX sinfin kitabında İmadəddin Nəsimi ocerkinin məzmununu aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Nəsiminin ədəbiyyat tarixindəki xidmətlərinin sadalanması,
2. Dövrü,
3. Hürufilik,
4. Şeyx Fəzlullah Nəimi Təbrizi barədə məlumat,
5. Nəsiminin həyatı,
6. Yaradıcılı,

7. «Sığmazam» qəzəli,
8. Qəzəlin bədii xüsusiyyətləri,
9. «Dilbera, mən səndən ayrı...» qəzəli,
10. Nəticə.

Təsnifata diqqətlə fikir verilsə, aydın şəkildə müəyyənləşəcək ki, 2,3,4 və 8-ci bəndlərin məhz mövzuda bu cür əks olunması gereksiz və yersizdir. Belə ki dövrlə, hürufilik və Fəzlullah Nəimi ilə bağlı məlumatların yeri «XIII – XYI əsrlər Azərbaycan ədəbiyyatı» icmalıdır. «Sığmazam» qəzəlinin bədii xüsusiyyətlərini ayrıca yarımbaşlıqla çıxarmağa da ehtiyac yoxdur. Məhz bu cür genişləndirmənin hesabınadır ki, «İmadəddin Nəsimi» ocerki 24 səhifəni tutmalı olur. Bunun üzərinə tədrisi nəzərdə tutulan şərlərin mətnlərini və müntəxəbatda əks olunan digər nümunələri də əlavə edək. İndi isə proqramın ayırdığı vaxt bütçəsini xatırlayaq (6 saat) (?)...

Diqqətlə fikir verin, görün, biz nəyi itiririk və o, harada qeybə çəkilir?

Dərslikdə nəzərə çarpan çatışmazlıqlardan biri də sualların yarımbaşlıqlardan sonra verilməməsidir. Burada Nəsimi mövzusundan sonra 9 sual verilmişdir və 24 səhifəlik material üçün bu olduqca azdır. Dərslikdə yaradıcılığa, ayrıca öyrədilən əsərlərin təhlilinə həsr olunan materiallar alı məktəb dərsliyinin eynidir. Onların arasında elə bir fərq hiss olunmur. Təbii ki, belə bir vəziyyət Nəsimini şagirdlərə lazımi seviyyədə çatdırmağa imkan vermir. Yəqin ki, dərslik müəllifləri yaxın gələcəkdə orta məktəbin ehtiyacını, şagirdlərin yaş və psixoloji xüsusiyyətlərini nəzərə alacaq, sadə bir dillə, yiğcam həcmə malik, elmi-pedaqoji tələbləri ciddi şəkildə ödəyən dərsliklər yazacaq və onları şagirdlərin ixtiyarına verəcəklər.

§ 3. Məktəb təcrübəsində vəziyyət

Nəsimi irsinin tədrisi sahəsində məktəbdə xeyli işlər görülmüşdür. Məlum olduğu kimi, məktəbdə Nəsimi irsinin öyrənilməsinin təxminən 70 ilə yaxın tarixi vardır. Bu müddət ərzində müəllimlər zəngin iş təcrübəsi əldə etmiş, program və dərsliklərdə özünü bürüzə verən çatışmaqlıqları aradan qaldırmağa çalışmışlar. Dövrü pedaqoji mətbuatın izlənilmesi, müəllimlərin iş təcrübəsini əks etdirən metodik yazıların, məqalələrin öyrənilməsi dediklərimizin nə dərəcədə həqiqət olduğunu sübutdur.

Nəsimi mövzusunun tədrisi vəziyyətindən səhbət açanda ilk anda məktəblərdə işin necə planlaşdırılmasına diqqət yetirmək lazımlıdır. Müşahidələr göstərir ki, öz işinə yaradıcı şəkildə yanaşan müəllimlər mövzunun planlaşdırılmasında yuxarıdan gələn təsnifatlara tənqidü surətdə yanaşa bilirlər. Əsərin məzmunu və təhlili mərhələlərini bir-birindən ciddi şəkildə fərqləndirməyə çalışırlar. Saatları mövzu daxilində böləndə tərcüməyi-hal, yaradıcılıq və konkret bədii numunələr arasında tənasibü bəzəyirler.

Amma bəzi hallarda şəhər məktəblərində, xüsusən də Bakı şəhərində təqvim-tematik planları çap olunmuş vəziyyətdə müəllimlərə təklif olunur. Müstəqil işləmək verdiləşlərindən uzaq olan bəzi müəllimlər isə həmin bölgünü əllərində rəhbər tutmaq məcburiyyətində qalırlar. Əlbəttə, şəraitit bilmədən təqvim-tematik planlar tərtib eləmək və onu vahid forma kimi metodkabinetlərin əli ilə məktəblərə paylamaq olduqca qüsurlu haldır. Üstəlik də, tərtib olunan həmin vahid formanın özündə elmi-metodik çatışmaqlıqlar olanda isə tamamilə acınacaqlı mənzərə yaranır. Fənn müəllimini inandırmaq olmur ki, size təqdim olunan təqvim-tematik plan nümunəsində qeyd olunan bəzi məsələlər düzgün verilməmişdir. Məsələni bir qədər konkretləşdirək. Fənn müəllimlərinə verilən həmin təqvim-tematik planlarda çox zaman bədii mətnlərin öyrənilməsinə həsr olunan birinci saatda bədii mətnin oxusu və

məzmunu üzərində iş yazmaq əvəzində mətnlərin ifadəli oxusunu kəlməsini qeyd edirlər. Müəllimlər də əsərin məzmunu üzərində iş aparmaq əvəzinə ancaq mətnin ifadəli oxusunu həyata keçirirlər. Onlardan səbəbinə soruşanda da qeyd edirlər ki, metodbirləşmədən biza təqdim olunan sənəddə (buna sənəd demək də düzgün deyil – F.Y.) məhz belə qeyd olunub, onu dəyişdirə bilməzlər. Deməli, ilk növbədə həmin tövsiyənin mükəmməlliyi qayğısına qalınmalıdır.

Təbii ki, planlaşdırılmada buraxılan səhvlər mövzuların tədrisinə də öz təsirini göstərir. Məzmunu yaxşı öyrənilməyən mətnlərin təhlili də lazımi səmərə vermir. Təcrübəli müəllimlər Nəsimi bəhsinin tədrisində göstərilən məsələlərə bir qədər diqqətlə yanaşır və Y11 sinifdə mövzuya verilən üç saat vaxtı aşağıdakı kimi planlaşdırırlar:

1. Nəsiminin həyatı və yaradıcılığı barədə ümumi məlumat - 2 saat.

2. Nəsiminin «Ağrımaz» qəzəlinin oxusu, məzmunu üzərində iş və təhlili - 1 saat.

Məktəb təcrübəsində 1X sinifdə isə daha çox aşağıdakı bölgü ilə rastlaşırlı:

1. Nəsiminin dövrü və hürufilik təriqəti barədə yiğcam məlumat - 1 saat.

2. Nəsiminin həyatı haqqında ümumi məlumat - 1 saat.

3. Yaradıcılığının ümumi mənzərəsi - 1 saat.

4. «Sığmazam» qəzəlinin oxusu, məzmunu üzərində iş və təhlili - 2 saat.

5. «Dilbəra, mən səndən ayrı ...» qəzəlinin oxusu, məzmunu üzərində iş və təhlili - 1 saat.

Cəmi: 6 saat.

Göstərilən bölgülerin bir sıra özellilikləri vardır. Y11 sinifdə «Ədəbiyyat» dərsliyində material bir qədər geniş olduğundan şairin həyat və yaradıcılığına dair məlumatın öyrənilməsinə 2 saatın ayrılması düzgün sayılmalıdır. Çünkü real vəziyyət bunu tələb edir. Qəzəlin özü isə cəmi 8 beytən ibarətdir və onun üzərində bir saatda müvafiq işləri aparmaq mümkündür.

Eyni sözü 1X sınıf barəsində də demək olar. Belə ki 1X sınıfında Nəsimi mövzusunun daxilində dərslikdə bir sıra artıq materiallar olduğundan müəllim məcburdur ki, onlara da vaxt ayırsın. Halbuki həmin materiallar icməl mövzusunun tərkibinə daxil edilə bilərdi.

Nəsimi ırsının məktəbdə tədrisi ilə bağlı mətbuatda müəyyən yazılar getmişdir. Onların bəzilərində mətn üzrə işlərin təşkili təcrübələrinə toxunulmuşdur. Müxtəlif zamanlarda «Ağrimaz», «Sığmazam» və «Dilbəra, mən səndən ayrı...» qəzəllərinin tədrisi təcrübəsi ilə bağlı «Azerbaycan dilini və ədəbiyyatı tədrisi» jurnalında məqalələr getmişdir. Onlardan birinin üzərində dayanmaq istəyirik. «Əruz ölçülü şerlərin tədrisində yazıçı sənətkarlığının öyrədilməsi» adlı yazida məktəb təcrübəsi kimi aşağıdakı bölgü «teqdim» olunur:

«Nəsimi» mövzusunun tədrisinə ayrılan 6 saatı aşağıdakı şəkildə planlaşdırırlar (oxu – planlaşdırmağı tövsiyə edirəm – F.Y.):

1. Nəsiminin həyatı – 1 saat.
2. Yaradıcılığı – 1 saat.
3. «Sığmazam» qəzəlinin məzmunu üzərində iş –2 saat.
4. «Sığmazam» qəzəlinin təhlili – 1 saat.
5. «Neylərəm» (məqalədə bu cür də getmişdir - F.Y.) qəzəlinin məzmunu və təhlili – 1 saat.¹

Mötəbər bir jurnal səhifələrində belə bir bölgünün təqdim olunması haqlı olaraq müəllimlər arasında çəşqinliğə səbəb olur. Məlum olduğu kimi, programda (1999-cu il) irəli sürürlən tələblərdən biri də «hürfilik təriqəti və onun Azərbaycanda yaranması»dır.² Belə bir faktı – hürfilik məsələsini heç bir məktəb təcrübəsi yaddan çıxara bilməz və bu mümkün olan şey də deyildir. Görünür, program tərtibçilərindən biri olan müəllif həmin məsələni unutmuşdur. Diqqətli oxucuya yaxşı məlumdur ki, səhbət 1X sinifdən gedir. Bəzən bu cür yazı-

¹ Bax: «Azərbaycan dilini və ədəbiyyatı tədrisi», 2000-ci il, № 2, səh.29

² Bax: Ümumtəhsil məktəblərinin Y-XI sinifləri üçün ədəbiyyat programı, Bakı 1999, səh.37

larda elə məsələlərlə rastlaşırsan ki, məottəl qalmalı olursan. Doğrudanmı «Dilbəra, mən səndən ayrı...» qəzelinin mövzusunun nəyə aid olduğunu müəyyənləşdirmək üçün çox-çox uzaqlara getmək lazımdır? Bunun üçün sünü problem yaradıb sonra da onu ciddi-cəhdle aqmağa səy etmək bu qədərmi vacib olub? Bəyəm məhəbbət mövzusunu sufilik və hürufiliklə yoğrulan şərlərden ayırmış bir o qədərmi çətirdir?

Qəzəlin tədrisi ilə bağlı irəli sürülmüş bir məsələ də ciddi mübahisə yaradır. Bu da sufisi-hürfi şərlərdə ifadə olunan məhəbbətin olduğu kimi adlandırılmasına qadağan qoyulmasıdır: «İstər Nəsiminin, istərsə də Füzulinin tədrisində bu tipli qəzəlləri real, insani məhəbbət mövzusunda yazılmış əsər kimi təhlil etmək vacibdir». Bu fikirdən sonra isə əməlli-başlı təhdid gelir: «İlk növbədə ona görə ki, bu yol tutulmazsa, şagirdlərin belə əsərlərdən aldıqları estetik-bədii duyumun bütövlüyünə, bakırliyinə zərba vurulmuş olar.»¹ Tamamilə yanlış fikirdirlər. Əvvəla, ona görə ki, bütün məhəbbətlər tanrıya sevgi fonundada olduqca kiçik və acizdir. Sevginin ən uca, ən saf, ən möhtəşəm, ən ali mərtəbəsi tanrıya, ulu varlığa – Allaha olan məhəbbətdir. Bu böyük məhəbbəti şagirdlərə çatdırmaq, onlara bu hissələri aşılamaq bu gün ən vacib işlər sırasındadır. Məhz buna görə də belə ruhlu əsərlər üzərində dəha çox işlər aparılmalıdır, əsl hədəfdən şagirdlər yayındırılmamalıdır. Azərbaycanımızın bir sıra böyük sənətkarlarının belə bir mövzuya təsadüfən müraciət etmədikləri şagirdlərə çatdırılmalıdır. Sufizmin, hürufiliyin belə geniş yayılması və özünə kifayət qədər tərəfdar toplaması səbəbləri şagirdlərə diqqətlə açılmalıdır, nəinki ondan yan keçmək və ya orada ifadə olunan məhəbbətin «xəyanətkar», «estetik duyumun bakırliyini» pozan bir əməl kimi izah edərək səhv yola düşmək.

Metodik dərgidə gedən bu yazı ilə bağlı bir vacib məqama toxunmaq istərdik. Bu da həmin yazıda ancaq ümumi sözlərin verilməsidir. Halbuki fənn müəllimlərinə daha çox işin təşkili yollarından danışmaq lazımdır. Necə edilsin ki, bədii mətnlə-

¹ Bax: Gostərilən məqalə, səh. 31

rin məzmununu şagirdlərin özü tərəfindən açıqlansın, orada ifadə olunan məzmun, onun sətiraltı mənaları şagirdlərin öz düşüncələrinin məhsusları olsun? Bu sualların cavabını dərc olunan məqalədə tapmaq, demək olar ki, müşkül işdir.

Program və dörsliklərdən, metodik yazıldardan bir yerə toplanan çatışmazlıqlar ister-istəməz müəllimlərin iş təcrübəsinə də öz təsirini göstərir. Fənn müəllimləri ilə aparılan söhbətlər, dörsərin müşahidəsi dediklərimizin həqiqət olduğunu bir daha təsdiq etdi. Belə məlum oldu ki, bəzi müəllimlər klassik nümunələrin metni üzərində, onların məzmunu ve təhlili ilə bağlı şagirdlərlə müəyyən iş aparır, mövzunun tədrisi qarşısına qoyulan tələbləri yerinə yetiməyə çalışırlar. Əsas problemləri materiallarnın hazır formada şagirdlərə çatdırılması və lügət işlərindədir. Dörsliklərdə, mətnlərdə eksini tapan bir çox sözlərin de izahına ehtiyac vardır. Doğrudur, kitabları yalnız lügətlərin hesabına genişləndirmək də olmaz, amma elə sözlər var ki, onların izahı vacibdir. Təbii ki, söhbətlərimiz, ümumi halda klassik ırsın tədrisi vəziyyəti ilə bağlı olduğundan müəllimlər nümunələri də onlardan getirildilər.

Tədqiq etdiyimiz problemlə bağlı Y11 və IX siniflərdə ədəbiyyat dörsərini müşahidə etmişik. Ümumi qənaətimiz belə oldu ki, bəzi fənn müəllimləri mətnlərin təqdimində əsərin ilkin qarvanılması mərhələsinə verilən tələblərə diqqətlə yanaşmirdilar. Mətne dair giriş sözləri emosional və səfərbəredici xarakter daşıymır. Bəzi dörsələrdə şerin təqdimində ifadəli oxunun tələbləri belə gözlənilmirdi. Amma şerin beytləri şərh edilir, məzmunu şagirdlər üçün açılır. Möhkəmləndirmə mərhələsində də eyni işi şagirdlərə təkrar etdirildilər. Bəzi dörsələr sxematik təsir bağışlayırdı, quru və cansızıcı olurdu. Təbii ki, qəlbində Nəsimi sevgisi olmayan müəllim uşaqlarında belə bir böyük sənətkarın həyat və yaradıcılığına, bədii ırsinə rəğbat və məhəbbət duyusunu aşılıya bilməz.

Y11 sinifdə dinlədiyimiz dörsərin birində fənn müəllimi Nəsimi yaradıcılığına həsr etdiyi dörsdə onun «Ağrımaz» qəzəlindən də danışdı. Biz tənəffüs də ona müraciət edərək so-

ruşduq ki, axı «Ağrımaz»a ayrıca saat verilmişdir, nə üçün vaxtından əvvəl onun barəsində şagirdlərə məlumat verdiniz? Fənn müəllimi də öz növbəsində sualımızı sualla qarşılıdı və bizdən soruşdu ki, bəs onda nə üçün həmin qəzələ dair məlumat Nəsimi yaradıcılığından ayrı şəkildə təqdim olunmayıb? Beləliklə də, əsərin özü keçilməmişdən onun barəsində bəri başdan şagirdlərə müəyyən bilgiler verildi. Belə məlum oldu ki, bəzi müəllimlər Y11 sinifdə bir qayda olaraq mövzunu bu cür tədris edirlər. Səbəbi isə «Ağrımaz» qəzəlinə dair şəhərin əvvələ - yaradıcılığın təprkibində verilməsidir. Eyni iş təcrübəsinin bir neçə məktəbdə də şahid olduq və müəllimlərə aparılan söhbətlər məsələnin düzgün həllinə imkan verdi.

Bu günlərdə prof. P. Xəlilovun «Ədəbiyyat» qəzetində dərc etdiirdiyi «İmadəddin Nəsimi - doğma dilli Azerbaycan şerinin ilkin dahisi»¹ məqaləsində də fənn müəllimlərinə gərəkli olan məlumatlar vardır. Müəllisin bir istiyinə şərik çıxırıq ki, klassiklərimiz layiq olduqları zirvədə dayanmalıdır. Onlar haqqında söz demək, şagirdləri Nəsimi düşüncələri arxasında aparmaq üçün ciddi mütaliyə, elmi - metodik hazırlığa malik olmaq lazımdır.

¹ Bax: «Ədəbiyyat» qəzeti, 19 sentyabr 2003-cü il

11 FƏSİL. NƏSİMİ ƏSƏRLƏRİNİN MƏZMUNUNUN ÖYRƏDİLMƏSİ ÜZRƏ İŞ FORMALARI

§ 1. Nəsimi əsərlərinin tədrisinin planlaşdırılması

Nəsimi ana dilli poeziyamızın inkişafında xüsusi xidmətleri olan sənətkarlarımızdanıdır. Onun yaradıcılığı qaynar bulaq çeşməsinə bənzəyir. Təsadüfi deyildir ki, həm müasirləri, həm də xələfləri onun bu yaradıcılıq çeşməsindən doyuncu içmiş, layiqli davamçılarə çevrilmişlər.

Bu günlərdə Nəsimi ırsının əhəmiyyəti və bədii dəyəri daha da artmışdır. Bunun bir neçə səbəbi vardır. Onların içərisində şairin bədii sənətkarlığına yönəldilən diqqəti ayrıca qeyd etmək istəyirik.

Program tərtibçiləri, bir qayda olaraq, istədilər ki, Nəsiminin irsi şagirdlərə daha doğma olsun. Şagirdlər belə bir ibrətli ömür yolundan, bədii ırsdan lazımı şəkildə yararlansınlar. Ona görə də programa elə əsərlər daxil etməyə çalışırlar ki, onlarda bugünkü şagirdə çətin gələn, qavramları ağırlaşdırın söz və ifadələr nisbəten az olsun. İlkinci bir tərəfdən, Nəsimi ırsı mövzu, məzmun əlvanlığı ilə şagirdlərə təqdim olunsun. Sənətkarların her birinin orta məktəbə gətirilməsində bu kimi çalışmaların olması çoxlarına ayndır. Təbii ki, bunlar gözə görünməyən işlərdir. Əsas məsələ elmi – metodik baxımdan düzgün seçilmiş mövzunun lazımı səviyyədə planlaşdırılmasıdır.

Etiraf edək ki, Nəsimi mövzusunun tədrisində müəyyən çətinliklər vardır. Klassik mətnlərin bir çoxuna xas olan cəhətləri tədris prosesində burada da müşahidə etmək mümkündür; dil amili, mətnlərin məzmununun nisbəten çətin qarvanılması, Nəsimi yaradıcılığında yüksək humanizm, insan sevgisi və fəlsəfi düşüncə tərzinin bir-biri ilə qarşılıqlı əlaqəsi və s. kimi məsələlər – problemlər vardır və onları şagirdlərə həzm etdirmək o qədər də asan iş deyildir.

Deyilənləri nəzərə almaqla «Nəsimi» mövzusunun həm Y11, həm də 1X siniflərdə tədrisinin planlaşdırılmasına xüsuslu fikir vermək lazımdır. Məktəb təcrübəsində daha çox rast gəlinən bölgünü bir qədər əvvəldə xatırlatmışdıq. Fənn müləhimləri onlara təqdim olunan bu cür təqvim-tematik planlara həssaslıqla yanaşmalı və vacib olan bir sıra qaydaları bilməlidir.

Y11 sinifdə ədebiyyat tarixi ilə bağlı ilkin məlumatlar və rürlüyüdən bu siniflərdə mövzuların tədrisine ayrılan saatlar həm sənətkarın həyat və yaradıcılığı, həm də bədii mətnlərin öyrədilməsi üçün nəzərdə tutulmalıdır. Programa fikir versək, görəcəyik ki, eksər mövzulara üç saat vaxt ayrılmışdır. Deməli, bu üç saatın biri sənətkarın həyatı və yaradıcılığına, qalanları isə bədii mətnlərin oxusu, məzmunu üzərində iş və təhlilinə həsr olunmalıdır. Amma sözügedən mövzunun dərslikdəki real həcmi və məlumatın nisbətən çoxluğununu nəzərə alsaq, əsərin tədrisinə məcburən bir saat qalmalı olur. Bu vaxt azdır və onun iki saatla çatdırılması məsləhətdir.

IX sinifdə də dərslik bəzi məsələləri dolaşığa salmışdır. Bu barədə bir qədər əvvəldə məlumat verdiyimizdən yenidən onlara qayıtmaq istəmirik. Ona görə də hal-hazırda planlaşdırma işində real vəziyyətdən çıxış edilməlidir. Bu sinifdə Nəsiminin dövrü, həyatı, yaradıcılığının ümumi mənzərəsi bərədə nisbəten geniş məlumat verilməlidir. Mövzunun tədrisində 6 saat vaxt ayrılmış və o, dərslikdə 24 səhifeni əhatə etmişdir. Həmin həcm məcburən əsərlərin öyrənilməsinə ayrılan vaxtin azaldılmasına aparıb çıxarıır.

Programın tələbini və ayrılan vaxt bütçəsini nəzərə almaqla «Nəsimi» mövzusunun Y11 və 1X siniflərdə tədrisində aşağıdakı ardıcılılığı gözləmək məsləhətdir:

Y11 sinif

1. Nəsiminin həyatı – 1 saat.
2. Nəsiminin yaradıcılığı – 1 saat.

3. «Ağrımız» qəzəlinin oxusu, məzmunu üzərində iş və təhlili – 1 saat.

Cəmi: 3 saat.

IX sinif

1. Nəsiminin dövrü, hürufilik təriqəti və Nəimi barədə yiğcam məlumat – 1 saat.

2. Nəsiminin hayatı – 1 saat.

3. Nəsiminin yaradıcılığı – 1 saat.

4. «Sığmazam» qəzəlinin oxusu və məzmunu üzərində iş – 1 saat.

5. «Sığmazam» qəzəlinin təhlili – 1 saat.

6. «Dilbərə, mən səndən ayrı...» qəzəlinin oxusu, məzmunu üzərində iş və təhlili – 1 saat.

Cəmi: 6 saat.

Fənn müəllimləri dəslərin saatlar üzrə bölgüsü işində tamamilə sərbəst olmalıdır. Təklif olunan hər bir bölgü sinfin səviyyəsindən və yerli şəraitdə asılı olaraq dəyişə bilər. Biziim təklif etdiyimiz bölgü də bu baxımdan istisnalıq təşkil elemir. Əsas məsələ fənn müəlliminin elmi-metodiki hazırlığıdır. Dövrun tələbi, təhsilin qarşısında duran vəzifələr, hər bir fənnin bu işi həyata keçirmə imkanları – bütün bunlar tədris olunan mövzulardan keçir. Layiqli vətəndaşın yetişdirilməsi də, vətənpərvərlik də, milli qürur və ləyaqət hissinin aşınlanması da və s. ancaq burada reallaşır. Ona görə də fənn müəllimi planlaşdırma işinin nə derəcədə məsuliyyətli və vacib olduğunu bir daha aydın təsəvvür etməlidir.

Biz hazırkı vəsaitdə bütün dəslər sistemini deyil, bədii əsərlərin tədrisi prosesində əsas mərhələ olan məzmun üzrə işin təşkili yollarına toxunuruq. Məlumdur ki, metodik ədəbiyyatda bu işin sistemi və formaları barədə kifayət qədər danışılmışdır. Amma klassik mətnlərin məzmununun öyrədilməsində onların birindən və ya bir neçəsindən məhdud sayıda istifadə olunur. Məqsədimiz belə iş növlərinin tətbiqi imkanlarını bir qədər ətrafl şəkildə şərh etməkdir. İnanıraq ki, onlar fənn müəllimlərinin əllərindən tutacaq və klassik şer nümunələrinin

məzmununun daha dərindən mənimsənilməsi işinə köməklik göstərəcəkdir.

Əsərin məzmununun öyrədilməsi keçilən əsərin mövzusu və janrına görə müxtəlif cür olur. Metodik ədəbiyyatda bu baradə müvafiq qeydlər vardır. Onlardan birini xüsusi xatırlatmaq istərdim. Bu da məzmunun öyrədilməsinin yaradıcı proses olması fikridir. Fənn müəllimi əsərdəki əhvalat və hadisələrə, duyguların ifadəsinə diqqəti yönəltməklə bərabər oradakı bədii detalları, hissələrin əks olunma dinamikasını, kompoziya və dil elementlərini yaradıcı şəkildə şagirdlərə çatdırmalıdır. Hazırkı vəsaitdə biz də, yeri gələndə, hazır şəkildə biliklərin verilməsini göstəririk. Bu zahirən belə görünür. Məqsədimiz mətnlərin necə izah və ya şərh olunmasını fənn müəllimlərinə göstərməkdir. Çünkü məzmun aydın olanda şagirdləri mətn üzərində yaradıcı şəkildə işlətmək də asan olur.

Məzmunun öyrənilməsi mətn üzərində aparılan işlərdən ibarət olub aşağıdakı məsələləri əhatə edir:

1. Əsər haqqında ümumi məlumatların öyrənilməsi;
2. Mətnin oxunması;
3. Çətin söz və ifadələrin izahı;
4. Məzmunun planının tərtibi;
5. Məzmunu dair sual-cavab;
6. Məzmunun söylənməsi;
7. Əzbər öyrənmək.¹

Aşağıda Y11 və IX siniflərdə Nəsiminin əsərləri nümunəsində həmin iş formalarından istifadənin metodik yollarını fənn müəllimlərinin mühakiməsinə təqdim edirik.

¹ Bax: Ədəbiyyatın tədrisi metodikası.., Pedaqoji universitet və institutlarda bakalavr hazırlığı üçün program, Bakı 2001, səh. 19

§2. Y11 sinifdə «Ağrımaz» qəzəlinin tədrisində müxtəlif iş formalarından istifadə imkanları

a) Əsər haqqında ümumi məlumatların verilməsi

Metodik ədəbiyyatda bu başlıq altında nəzərdə tutulan məsələlərə əsərin müəllifi, mövzusu, yazılmış tarixi, əserin adı, janr forması və s. daxil edirlər. Əvvəlki dərslərdə şagirdlər onların bəziləri ilə tanış olmuşlar. Birinci saatda Nəsiminin həyatı, ikinci saatda isə yaradıcılığı barədə şagirdlərə müəyyən biliklər verilmişdir. Şagirdlər əvvəlki dersdə əsərin yazılmış səbəbi ilə bağlı ilkin məlumat aldıqları üçün işə onların xatırladılması ilə başlamalı və ümumi bilgilərə aşağıdakılardan əlavə olunmalıdır:

– Biz əvvəlki dərsimizdə qeyd etdik ki, elə şairlər, sənətkarlar var ki, onlar dünyaya gəlirlər və bu dünya durduqca onlar da yaşayırlar. Eləri də vardır ki, onlar da bizim kimidirlər; gəlirlər, yaşayış-yaradır, fəaliyyət göstərir və dünyadan köç edirlər. Bu günlərdə bir qədər də geniş şəkildə tanımağa başladığınız Nəsimi bincilər sırasında dayana biləcək dahi söz ustalarımızdandır. İllər ötsə də, əsrlər bir-birini əvəz etsə də, bu cür sənətkarlar xalqın yaddaşından heç bir zaman silinməyəcəkdir. Bayaq özünüñ də qeyd etdiyiniz kimi, casurlar ölmürlər. Onlar ancaq yaranırlar – doğulurlar. Biz fəxrlə Nəsiminin adını buraya daxil edə bilərik. Çünkü o, təpədəndirnəmə kimi mərd, amalından dönəməyən bir şair və insan kimi yaddaşlara köçmüştür. Siz özünüñ də bu fikirlə tamamilə razılaşa biləsiniz ki, Nəsiminin 600 ildən bir qədər də artıq müddəti yaşaması səbəbsiz deyildir. Deməli, o, nə isə demiş, nə isə yaxşı bir iş görmüşdür ki, xalq onu bu qədər uca tutmuş, hətta bu gün qədər qəbrini ehtiramla qorumuş, onu ziyarətgahə çevirmişdir. Siz Nəsiminin yaradıcılığı ilə keçən dərsimizdə tanış olanda bir daha gördünüz ki, xalqın bu seçimi təsadüfi deyil. Onun yaradıcılığının humanist mahiyyəti, insana yüksək nəzərlərlə baxması, insan duyularının səmimi ifadəsi

və s. keyfiyyətləridir ki, bu qədər məsafədə dünyani dolasmışdır. Şairin yaradıcılığından bir yadigar kimi öyrənəcəyimiz bugünkü qəzel də o cür yayılan, əfsanələşən, dillər ezbərinə çevrilən qoşmalardan biridir. Onun məzmununa dair müəyyən təsəvvürünüz olduğundan birbaşa oxuya başlamaq istəyirəm. Gəlin, şerin səslənməsinə diqqət kəsilek, onda əks olunan duyuları düzgün müşahidə edək, görək, lirik qəhrəmanın düşüncələr ələminin narahat edən hansı hissələrdir.

Təxminən belə bir məlumatdan sonra şerin oxusuna başlamaq olar.

B) Mətnin oxunması, çətin söz və ifadələrin izahı

Şagirdlərin ədəbi əsər ələminə daxil olması oxunun düzgün və uğurla həyata keçirilməsindən asılıdır. Hər bir əsər sənətkarın qəlbinin qanı ilə yoğunlaraq meydana çıxır. Orada əksini tapan fikirlər, sözlər həssas insan qəlbinin döyntülərini əks etdirir. Belə mətnlərdə hər hansı bir sözə bigənəlik göstərmək olmaz. Sözlə laqeyd yanaşmaq şairin fikir və duyular ələminin səsbəsəs uğulub dağılması olar. Yerində deyilmiş bir sözə bigənəlik mənənin və ideyanın açılmasına, son anda isə şairin özü barədə təsəvvürlerin təhrif olunmasına səbəb olabilir. Ona görə də fənn müəllimləri «deyilən söz yadigarlarından» məsəlinə həssashlıqla yanaşmaqla bədii mətnlərin hər birinin arxasında canlı insan dayandığını bir an da olsa unutmamalıdır. Eyni istəyi şagirdlərinə də aşılmalıdır.

Metodik ədəbiyyatda **oxu** ilə bağlı kifayət qədər məlumat verilmişdir. Məqsədimiz heç də onların hər birinə dair fikir mübadiləsi açmaq deyildir. İzahlı, ifadəli, ucadan, səssiz, fərdi, kollektiv, rollar üzrə, xorla oxu və s. oxu növləri onlardan istifadə məqamları elmi-metodik baxımdan müəyyən səviyyələrdə izah olunmuşdur. Hər mövzunun xarakterindən, tədrisə ayrılan vaxt müddətindən və yerindən asılı olaraq bu iş növlərinin birindən və ya bir neçəsindən dərsdə istifadə etmək mümkündür. Bu seçim fənn müəlliminin nəzərdə tutduğu

məqsədə də six bağlıdır. Əsərlə ilkin tanışlıq mərhələsindəki oxu ilə, təhlil dərsindəki oxu bir-birindən tamamile fərqlənir. Eləcə də şagirdin, müəllimin, bədii söz ustalarının oxusu da fərqli məsələlərdir. Bunların dərsdəki yeri də eyni deyildir. Ona görə də bədii mətnlərin səsləndirilməsində fənn müəllimi oxunun növləri və ondan istifadə məqamlarını diqqətlə ölçüb-biçməlidir.

Klassik mətnlərin tədrisində oxunun iki növündən – ifadəli və izahlı, daha çox istifadə olunur. Xüsusən də əsərlə ilkin tanışlıq mərhələsində oxunun bu iki növü daha fəal mövqeyə çıxır. Əsərin məzmununun öyrənilməsindəki rolunu nəzərə alaraq biz də həmin növlərin verdiyi imkanlara nəzər salmaq istərdik.

Məlumdur ki, klassik nümunələrin dili bir qədər ağır olduqda, məzmunun mənimşənilməsinə ciddi əngəller yarandıqda izahlı oxu üsulundan, əksinə olduqda isə ifadəli oxudan istifadə olunur. Əsərlə ilkin tanışlıq mərhələsində bir qədər çətin anlaşılan mətnlərin məzmununun açıqlanması işində hər iki oxudan istifadə etmək lazımdır.

Xatırladaq ki, bədii mətnlərin oxusuna birbaşa başlamaq düzgün yol deyildir. Onun üçün mütləq giriş sözü söylənməli, emosional mühit yaradılmalı və bundan sonra izahlı ve ifadəli oxu həyata keçirilməlidir. Bu oxunun hansının birinci olması barədə bir qədər mübahisə açmaq da olar. Zənnimizcə, əsərlə ilk tanışlıq ifadəli oxudan başlamaq vacibdir. Bunun bir sıra səbəbləri vardır. Onların ən ümddisi ilkin tanışlıq mərhələsinin üzerine düşən missiya ilə bağlıdır. Bu mərhələnin uğurlu təşkili təhlil mərhələsi üçün də bir təkan rolu oynayır. Aydınlaşdır ki, məzmunu lazımı səviyyədə öyrənilməyən əsərin nə ideya-bədii xüsusiyyətlərini, nə də sənətkarlıq məsələlərini şagirdlərə dolğun şəkildə çatdırmaq olmaz.

Klassik əsərlərin məzmunun mənimşənilməsində oxu üsulundan istifadənin əhəmiyyətini dönə-dönə sadalmaq fikrinənən uzağıq. Amma bir faktı unutmayaq ki, bu mətnlər əruz vəznindədirlər və onların oxusunda uyğun tələbləri gözləmək

lazımdır. Belə ki ifadə olunan mətbəbləri vəznin tələbinə uyğun gələn ritm və avazla səsləndirməsək, onda dediyimiz və planlaşdırduğumuz məsələlərin heç birini həyata keçirə bilmərik. Deməli, ilk anda fənn müəllimləri qəzəlin ifadəli oxusu ilə bağlı lazımi biliklərə malik olmalıdır. Bunun üçün dərslikdəki məlumatdan yaradıcı şəkildə bəhrələnmək, vəznin adına bir qədər diqqətli olmaq və ilk oxu zamanı onunun reallaşmasına çalışmaq lazımdır.

Məlumdur ki, qəzəl rəməl bəhrinin «*AilAtün fAilAtün fAilAtün fAilün*» bölgüsündədir. Əvvəlcə, rəməl sözünün mənasına fikir verək: «Rəməl sözü ləngərlənmək, dalğalanmaq, ağır-agır, yəni ləngərlənə-ləngərlənə yerimək mənasını bildirir. Bu bəhrdə yazılın şerlərdə bir əzəmet, vüqar, dalgalılıq özünü göstərir. Heç təsadüfi deyildir ki, klassik şairlerimizin öz dövrlərinə qarşı narazılığını, daxili iztirablarını, qüssə və kədərlərini ifadə etmək üçün rəməl bəhrini seçmişlər.¹ Deməli, müəllim rəməllə bağlı bu bilgiləri yada salmalı, vəznin tələbinə uyğun olaraq fəsilələrə və ahəngə riayət etməklə şerin ifadəli oxusunu həyata keçirməlidir. Dərslikdə «əruz haqqında biliklərin dərinləşdirilməsi» yarımbaşlığında bu barədə nümunə verilmişdir.

Şerin oxusu ilə bağlı bir qaydani xatırlatmaq istərdik. Bu da qəliblərdəki *böyük hərflər*ə bağlıdır. Fənn müəllimi unutmamalıdır ki, həmin hərflərin sütununa düşən saitlər qoşa sait kimi oxunmalıdır. Bundan başqa, *cənə* sözündən sonra fasile edilməlidir. Şerin məzmunundan göründüyü kimi, birinci misrada şair tanrıya müraciətlə bu sözü işlətmışdır. Deməli, o, xüsusilə nəzərə çatdırılmalıdır. Məzmunə fikir verək: *ey can* (*ey tanrı*), *sən candan nə ki gəlsə, cigerlər ağrımaz, bir zərrə neştərdən damarların ağrımadığını həq də bilir*. Bu iki misradada tanrıdan - canın özündə özünə gələn belaların ciyərlərə təsir etmədiyi, bir balaca neştərin də damarlara, təbii ki, heç nə edə bilmədiyi xatırladılır. Beytin oxusu zamanı *candan* və *cigerlər* sözleri də xüsusi yurğu ilə deyilməlidir. İkinci misra-

¹ Ş. Mikayılov, Ədəbiyyat nəzeriyəsi, Bakı 2000, səh. 62

da isə *neşər* və *damarlar* tələffüzə fərqlənməlidir. Bundan başqa, bütün misralarda 1,3,6,8,10,12-ci heçalar uzun tələffüz edilməlidir (qoşa sait həcmində). Şerin məzmunu və ideyasından çıxış edilməklə oxunun tərzi müəyyənənşdirilməli, şagirdlərin gözü önündə əqidesi yolunda işgəncələrə mərdliklə sinə gəren aşiq obrazı canlanmalıdır.

Qəzəlin orta məktəb dərsliyinde yer tutmasının başlıca niyyəti də məhz bundan ibarətdir ki, lirik qəhrəman tətbiq edilən işgəncənin ağırlığını duya-duya eyilmir, beytdən-beytə göz önündə daha da ucalır, yetginləşir. Bu münasibətlə ikinci beytə fikir verək: ey şah, mehr salmağından ya mənimlə dostluğundandırkı ki, cismimi başdan ayağa qədər min dəfə yaralar, amma o ağrımız. Buradakı «ey şah» kəlməsinə bir qədər diqqətli olaq. Bu müraciətlə şair yalnız uca tanrıını nəzərdə tutur. Görünür, ya qəlbində tanrı sevgisi olduğu üçün, ya da tanrıının onun özüne nəzər saldıqndandır ki, aşiq bütün mahru-miyətləri, işgəncələri arxada qoyur. Bu misralardaki mehrindən və əsinalıqdan, sər, qədəm, yaralar və ağrımız sözləri xüsusi vurğu ilə nəzərə çatdırılmalıdır. Üçüncü beytdə zahidin fitvəsi, soyalar (bəzi nüsxələrdə soydular kimi getmişdir – F.Y.), səndən, görcək, 4-cüdə əfsanəsindən, nahaq, şəha, sahibnəzarlar, 5-cidə daşa, həqqi, arif bəsərlər, 6-cida zahidin, kəssən, həqdən, gerçək, sərpa, 7-cidə cəhli-namərd, meydan yeri, ər, meydan, sonuncuda isə murdar sallaxlar, tən, namərd, ər sözləri xüsusi olaraq fərqləndirilməlidir.

Serin məzmununa əsasən onu iki hissəyə bölmək olar. *Birincidə* qəbul olunan cəzaların nə üstündə olmasına işarə, *ikincisində* isə bu işgəncəni real surətdə həyata keçirməyə başlayanlara müraciət verilir. Bu hissənin özündə də zahidin əməllerinə münasibət və öz üstünlüyünün təsdiqi, həm də etrafə kəsgin ifşa edici münasibət vardır (4-7 və sonuncu beyt). Oxu prosesində bu məqamlar nəzərə alınmalıdır. Namərd, murdar sallaxların əlində qalan və öz mənəvi üstünlüyü ilə qalib görkəmini qoruyub saxlayan lirik qəhrəmanın mögrur obrazı ifa zamanı bütün reallığı ilə açılmalıdır.

Qəzəldə bir neçə söz və ifadənin də mənasının açılmasına ehtiyac vardır. İlkin oxu başa çatdıqdan sonra həmin sözlərə şagirdlərin diqqəti cəlb olunmalıdır. Bunlara *zahid*, *neşər*, *şəha*, *həq*, *izhar*, *qaçan*, *sallax* və *tən* sözlərini aid etmək olar (Zahid – dünya işlərindən əl çəkib ibadətlə məşğul olan adam, *neşər* – damardan qan almaq üçün iynə, alət, *şəha* – ey şah (tanrı, Allah), *izhar* – zahir etmə, aşkarla çıxartma, *qaçan* – qaçan, *sallax* – ət kəsən, qəssab, *tən* – bədən).

Qəzəlin misradaxili bölmələrini aşağıdakı kimi əyanlaşdırma bilerik:

FaİlAtün fAİlAtün fAİlAtün fAİlün

Canə sən can / dan nə kim gəl / sə cigərlər/ ağrımız,//
Həq bilir bir / zərrə neşər / dən damarlar/ ağrımız.//

Oxu prosesi başa çatdıqdan sonra şagirdlərin ilkin təessüfatlarını aşkarla çıxaran müsahibə aparılmalıdır. Həm sözlərin mənasına, həm də beytlərin məzmununun izahına dair işlər görülməlidir.

Biz, beləliklə, izahlı oxunun üzərində dayanmalı oluruq. Izahlı oxu klassik mətnlərin məzmunun mənimsədilməsində geniş istifadə olunan metodlardan biridir. Izahlı oxu zamanı fənn müəllimi təkcə misraların mənasının açılmasına çalışmalıdır. Bu proses çox zaman şerde ifadə olunan duyğuların tehrifinə aparıb çıxara bilər. Bəzən sözlərin işlənmə məqəminə zahiri cəhətdən nəzər salınanda o, quru, sxematik təsir bağışlayır. Belə anlarda şagirdlər ifadə olunan fikrin alt qatlarına enə bilmir, şer onları yorur, bezdirir və son məqamda quru əzberciliyiye aparıb çıxarıır. Deməli, izahlı oxuya müraciət edən müəllim çətin sözləri asanları ilə əvəz etməklə işini tamamlamamalıdır, o, eyni zamanda, bu sözlərin rabitəsindən yaranan sətiraltı mənanın da düzgün tutulmasına yardım göstərməlidir.

Fənn müəlliminə kömək məqsədi ilə biz konkret bir iş nümunəsi kimi qəzəlin izahlı oxusunu aşağıdakı şəkildə təqdim edirik (Təbii ki, müxtəlif variantlar olması fikrini qəbul etməklə).

Canə sən candan nə kim gəlsə, ciyərlər ağrimaz,
Həq bilir, bir zərrə neşərdən damarlar ağrimaz.

• Ey can (Ey tanrı), sənə candan nə ki gəlsə, ciyərlər ağrimaz; həq də bilir ki, bir balaca neşərdən damarlar ağrimaz. Yəni, o şeyi ki SƏN buyurursan ondan ciyərlər ağrimaz; SƏNdən gelənlərin nə həcmədə, nə ağırlıqda olmasından asılı olmayaraq onu mükafat bilib başa düşəcəyəm ki, balaca bir neşərdər və o damarları bir o qədər də ağritmir və bu həqiqəti hamı bilir.

Şaha, mehrindənmidir, ya aşinalıqdanmıdır,
Cismimi sər ta qədəm min gəz yaralar ağrimaz.

• Ey şah, mənə olan mehrindən, ya dostluğundandırımı ki, bədənimi başdan ayağa min dəfə yararlar ağrimaz.

Fitvasından zahidin nahəq məni gər soyalar,
Qəm degil səndən, şəha, görçək damarlar ağrimaz.

• Zahidin fitvasından məni əgar nəhaq soysalar, bu mənim üçün qəm deyil, cüntki, ey şah, səndən gələn işgəncə olduğundan xoşdur və ona damarlar ağrimaz. Yəni haq – tanrı yolunda çəkilən bəladırsa, dözmək olar.

Zahidin əfsanəsindən soydular nəhaq məni,
Həq bilir səndən, şəha, sahib nəzərlər ağrimaz.

• Zahidin əfsanəsindən (ehtimal ki, yalanından - F.Y.) məni nəhaqdan soydular. Haqq bilir ki, ey şah, səndən məri-fətli kəslər ağrimaz – inciməz.

Şişəmi çün daşə çaldım, həqqi izhar eylədim,
Çeşmi əhval ağrışan ari bəserler ağrimaz.

• Şüşəmi daşa çaldım (nağıllarımızda da bu ifadə işlənir: şüşəni daşa vuraraq onun içindəki göyərçinin tutulması). Şüsə daşa vurulanda onun içində nə olduğu aşkarla çıxır – bu mənəni burada əsas götürmək lazımdır - F.Y.) həqiqəti izhar elədim. Bəlliidir ki, arif gözlər əyri gözlərdən ağrimaz. Onların əyri olduğunu bilənlər sinmaz.

Zahidin bir barmağın kəssən dənər həqdən qaçar,
Gör bu gerçək aşiqi sər-pa soyarlar ağrimaz.

• Zahidin bir barmağını kəsmək istəsən haqdan (bunu hər iki mənada – doğru və tanrı mənasında başa düşmək olar – F.Y.) qaçar – bu gerçəkdir. Amma bu doğrucu aşiqi (zahiddən fərqli olaraq tanrı sevgisi qəlbində qərar tutmuş aşiqi – F.Y.) başdan ayağa soyarlar, ağrimaz.

Cəhli-namərdin qaçan meydan gündündə yeri var,
Ər bilir meydan qədrin kim, qədərlər ağrimaz.

• Namərd kəslərin meydan gündündə heç vaxt yeri olmaşıdır. Meydanın qədrini ər bilir. Bilir ki, qədr bilənlər bunu yaxşı duyurlar. Belələri vardır və meydan qədri bilənlərin qiymətini yalnız onlar verə bilirlər.

Soyun, ey murdar sallaxlar, Nəsiminin tənin,
Bunca namərdi görün bir ər qıyarlar ağrimaz.

• Ey murdar qəssablar, Nəsiminin bədənini soyun. Camaat, bunca namərdi görün ki, bir ərə qıyrılar, amma ağrimırlar.

Şerin məzmununa diqqətlə fikir verilsə, görəcəyik ki, söz-lərin adı mənələri mətn daxilində müxtəlif çalarlar qəbul etmiş

və Nəsimi barədə yayılan əfsanəni bir növ maddiləşdirmişdir. İşgəncəyə məruz qalan, soyulmağa məhkum edilən və bu prosesin bilavasita icrasını bütün gerçəkliliyi ilə təsvir edən bir insanın keçirdiyi hissələr qütbəleşmişdir. Bir tərəfdən tanrı sevgisinə görə çəkilecək bəlaların, işgəncələrin «toy-bayram» hesab edilməsi vardır – bu müqaddəs bir təsginliyə bənzəyir. İkinci bir tərəfdən bu sevgi ucbatından başına müsibətlər gətirilən insanın ətraf aləmə – onun naqis insanlarına, murdar salaxlarına үşyani, etirazı, kəskin nifrəti vardır. Zahidin tanrı sevgisi hara, aşiqin sevgisi hara. Biri bu sevgi yolunda barmağını itirmək təhlükəsi ilə üzləşdikdə haqdan dərhal qaçmağa üstünlük verir. Digəri isə bu sevgi yolunda butun vücudunu qoyur, hər cür əzabi mərdanəliklə qəbul edir və o *qara kütləyə* məhz belə bir sevgini uca tutmağı aşılıyır.

Deməli, izahlı oxu zamanı bu qayə izlənilməli və şerin ruhu şagirdlərə diqqətlə açıqlanmalıdır.

C) Məzmunun planının tərtibi, sual-cavab

Əsərin məzmunun mənimsədilməsində digər iş üsullarının da imkanlarından istifadə olunmalıdır. Bunların içorisində plan tərtibi və sual-cavabın da xüsusi ehemmiyyəti vardır.

Məlumdur ki, poetik mətnlərin məzmununun mənimsədilməsi işində məkəblərdə plan tərtibi məsələsinə kifayət qədər fikir verilmir. Bunun bir sira səbəbləri vardır. Ən ümddə odur ki, bu cür mətnlərdə duyğuların dinamikasını, mətnin kompozisiya xüsusiyyətlərini axtarış tapmaq artıq iş hesab edilir. Bəhanə getirilir ki, poetik mətnləri şagirdlər öz sözlərinə çevirməkdə çətinlik çəkirlər, bu bir yana, üstəlik də mətnin planını necə tərtib etsinlər? Bizə belə gelir ki, müəllim çətinlikdən qaçmaqdansa, onun həlli yollarına diqqət yetirməlidir. Çünkü bədii mətnlərin məzmunu yaxşı öyrənilməyəndə digər işləri de irəlilətmək olmur. O cümlədən də məzmunun planını tərtib etdirməsək, əsərin sənətkarlıq məsələləri, kompozisiya xüsusiyyətləri şagirdlərə yaxşı aşılana bilməz.

Müəllim ifadəli və izahlı oxunu həyata keçirəndən sonra məzmunə dair sual-cavab aparmalı, eyni zamanda onu hissələrə böldürəməli, başlıqlar şəklində ədəbiyyat dəftərlərində qeyd etdirməlidir. «Ağrimaz» qəzəlinin tədrisi prosesində bu işi aşağıdakı şəkildə qurmaq olar:

1. Şer maraqlı idimi? O, Sizdə nə kimi təəssürat oyadı?
2. Şerdə nədən danışılır? Həmin fikirlər neçə beytdə ifadə olunmuşdur?
3. Hər bir beytdə ifadə olunan əsas fikri izah etməyə çalışın.
4. İfadə olunan məzmunu təxminən neçə hissəyə bölmək mümkündür?

5. Həmin hissələri necə adlandırmaq olar? və s.

Mətnin izahlı oxusunu yuxarıda verdiyimizdə bəzi mələbləri təkrar etmək istəmirik. Beytlərin məzmununa dair qısa qeydlərdə təxminən bu fikirlər əhatə olunmalıdır:

- Şerdə «ağrimaz» müxtəlif mənalarda işlənmişdir. Onun ağrimayar kimi açılması da mümkündür, inciməz mənası da. Şerin məzmunundan göründüyü kimi böyük məhəbbətin müqabilində verilən işgəncələr təmənnasız olaraq qəbul olunur. Birinci – dördüncü beytlərdə məhz bu məzmunla üstünlük verilir. Sonrakı beytlərdə haqqı bilib dediyinə, gerçək aşiq olduğuna görə heç bir işgəncələrdən qorxmadiğı, sonuncu iki beytdə isə lirik qəhrəmanın ərlik dərsinə yiylənəməsi və ətrafinin murdar salaxlar, namərd kəslər qismində olması vurğulanır.

Deməli, şeri təxminən iki qisme bölmək olar. Birinci qismində tanrı sevgisinin böyüklüyünə yüksək inam, ikinci qismində isə qorxmazlıq, vüqarlılıq, naməndlərin hünərsizliyi və hər şeydən məhrumluğunu təsvir olunur.

Qəzəlin mətni üzərində aparılan hər bir iş yalnız şagirdlərin müstəqil fikri fəallığına söykənməlidir. Onlara biliklər imkan daxildə axtarışlar yolu ilə aşilanmalıdır. Ancaq sərbəst düşüncə Nəsimi ırsını, Nəsimi amalını şagirdlərə sevdirə bilər. Müəllim *böyük, dəyərli, qiymətli, əvəzedilməz* və s. sözlerini

gen-bol işletmeklə bu sevgini yarada bilməz. Əsas məsələ həmin sevgini ifadə edən söz və ifadələr üzərində şagirdlərin özünü müstəqil surətdə işlətməkdir.

D) Məzmunun söylənməsi, əzbər öyrənmə

Məzmunun söylənməsi və əzbər öyrənmə məzmunun öyrənilməsində geniş tətbiq olunan iş növlərindən biridir. Əzbər öyrənmə mətn üzərində işin yekun mərhələsi kimi çıxış edir və bundan o biri tarəfi yoxdur. Əsər üzərində bütün işlərin sanki bir yerə toplanması əzbərdə əks olunur. Burada bütün fəaliyyət sanki maddiləşir. Zahirən belə bir təsəvvür yaranır ki, deməli, əzbər öyrənmə mexaniki olaraq məzmunun mətnəuyğun formada nöqtəbenöqtə, səsbəsəs tekrarına xidmət etməlidir. Hədd məlumdur və həmin hüdudu artırıb-azaltmaq qeyri-mümkündür. Bu cür fikirlərə müəyyən mənada haqq qazandırmaq olar. Amma bir məsələni unutmaq olmaz. Bu da mətnəndə əksini tapan sözler vasitəsi ilə sənətkar niyyətinin açıqlanması və dinləyicilərin, şagirdlərin gözü onundə həmin ideya daşıyıcısının dolğun obrazının ifaçı duyumunda canlanılmışdır. Məsələ bu cür qoyulduğda mətnin əzbər öyrənilməsi sxematiklik, durğunluq hüdüdlərindən dərhal kənara çıxmali olur, əzbər öyrənmə və söyləmənin daha maraqlı olmasına aparıb çıخارır.

Sərlövhədə əksini tapan məsələlər həm də biri-birini təmamlayırlar. Mətn üzərində işlər dərinləşdirildikcə məzmunun öyrənilməsi genişlənir. Məzmununu yaxşı bildikləri əsərləri isə şagirdlər daha gözəl söyləyirlər. Burada da özəlliklər vardır. Necə etmək lazımdır ki, məzmunun söylənilməsi quru və cansızıcı səciyyə daşınmasın? Bunun üçün metodik ədəbiyyatda əksini tapan məsələlərə bir qədər diqqətlə yanaşılmalıdır. Orada nağıletmənin növləri barədə geniş qeydlər vardır. Fənn müəllimi bu qeydləri nəzərdən keçirməli və mövzuların tədrisində onlardan yaradıcı surətdə istifadə etməlidir. İndi isə mö-

vuzumuzla əlaqədar olaraq istifadə olunacaq bəzi nağıletmə növlərini nəzərdən keçirək.

«Ağrımaz» qəzəlinin tədrisi zamanı müxtəlif nağıletmə növlərindən istifadə etmək olar. Xüsusilə, mətnin formasını deyişməklə nağıletmə formasında maraqlı iş nümunəsi yaratmaq mümkündür. Məlumdur ki, bu cür çevirmələrin iki növü daha məşhurdur: sətri və sərbəst. Sətri çevirməni etmək üçün şərdəki söz sırasını tənzimləmək və çətin sözlərin izahını onun yerinə qoymaq kifayətdir. Həmin çevirməni aparmaq üçün bu sadə tələbləri şagirdlərə elan etmək lazımdır. Fənn müəllimi bu iş nümunəsində izahlı oxu prosesində istifadə etdiyindən o, şagirdlər üçün bir o qədər də çətinlik törətməyəcəkdir (Biz çevirməni bir qədər əvvəldə verdiyimizdən onu tekrar etmək istəmirik – F.Y.). Müəllim sətri çevirmənin yeri barədə də düşünməlidir. Ondan sinif və ya ev tapşırığı kimi istifadə etmək olar.

Sərbəst çevirmədə şagirdlərin işləmələrinə bir qədər müstəqillik verilməlidir. Onlar bu çevirməyə alındıqları təessüratları da əlavə edə bilərlər. Sərbəst çevirmə üçün aşağıdakı nümunəyə nəzər salaq:

- Şerin birinci beytində şair tanrıya müraciət edərək bildirir ki, ey can, səndən sənə nə qədər əzab və ya işgəncə gəlsə ciyər inciməz. Səndən gələnlərə ciyər dağı deyilə bilməz. Bir zərrə neştərdən damarlar ağımıadiyi kimi. Ey şah, sənin meh-rindəndirmi, ya da rəğbətindənmidir ki, canımı min dəfə yarırlar, amma ağrımır. Zahidin fitvasından məni əgər nahaq soyalar belə, səndən olduğunu zəmn edər, bundan yenə də damarlar ağrımaz (Burada hürufiliyin məşhür cütlüklerindən biri sayılan cism və can müqayisəsi yada düşür – F.Y.). Zahidin əfsanəsindən məni nahaq yerə soydular. Bu işin sənələ bağlı olmasına görə haq bilir ki, nəzər sahibləri inciməzərlər. Şüşəmi daşa calmaqla həqiqəti bildirdiyime görə əmelimi əyri görənlərdən ağrımır, çunki mənim gözüm arif gözündür. Arif gözü isə bu məqamları düzgün qiymətləndirə bilir. Zahidin bir barmağını kəsmək istəsən haqdan qaçar, fikrindən,

sözündən döñər, amma gerçək aşiqi – məni başdan ayğa soyarlar ağrımaram. Zahid barmağının kəsintisindən sonra cüzi bir ağrını yadına salaraq əqidəsindən döndüyü halda, məni təpədən dırnağı qədər soysalar da, ağrımaram. Meydan ərənlər üçündür və bu meydanlarda namədlər at oynada bilməzler. Meydanın məndlər üçün olduğunu bu işə qiymət verənlər bildiyindən onlar məndlərin əməllərinə ağrımızlar. Ey mürdar ətkəsənlər, Nəsiminin dərisini soyun, bu qədər namərdə baxın ki, bır əre qıyar və ağrımızlar.

Oxucularımıza işin gedisi təda daha yaxşı aydın olsun deyə, biz həmin nümunəni təqdim etdik. Müəllimlər bu nümunə ilə tanış olmalı, ona tənqidü yanaşmalı, nağıletmənin digər növlərinin də imkanlarını sınaqdan çıxarmalıdır.

Sərbəst nağıletmə şerin məzmununun daha dərindən qarınmasına imkan yaratmaqla bərabər, onun əzbər söylənilməsi işini də bir qədər asanlaşdırır. Xüsusən də, məzmunu yaradıcı şəkildə söyləmək üçün şagirdlərə mətn üzərində daha yaxşı işləmək şəraiti yaradılanda əzbər öyrənmə çox faydalı olur.

Əzbər öyrənmə həm də əzbər söyləmə işi ilə müşayət olunur. Şagird hər ikisinin qarşısına real məqsədlər qoyur. Məlumdur ki, məqsədsiz öyrənmənin heç bir səmərsəsi yoxdur və belə olanda mətn üzərinə düşən təlim-təribyə vəzifələrini yerinə yetirə bilməz. Əgər əvvəlki dərslərdə Nəsiminin həyat və yaradıcılığı şagirdlərin öz Nəsimi obrazlarını yaratmağa xidmət göstəribəsə, onda əzbər öyrənmənin (söyləmənin) faydalı iş əmsali daha yüksək olacaqdır. Şagirdlər Nəsimi şəxsiyyətinə vurgunluqlarını işin gedisi tədəhal hiss etdirəcəklər. Belə olmayanda isə şer parçaları hissəsiz, emosional boyasız, məcburi və quru bir işi xatırladacaqdır.

§3. IX sinifdə Nəsimi yaradıcılığının tədrisində müxtəlif iş formalarından istifadə

IX sinifdə Nəsimi ırsinin programdakı yerinə və onun tədrisinə ayrılan vaxtin planlaşdırılmasına dair bir qədər əvvəldə münasibətimizi bildirmişdik. Xatıldadım ki, bu sinifdə mövzunun öyrədilməsinə daha geniş tələblər qoyulur. Programa əsasən şagirdlər həm məhəbbət nəgməkarını, həm də filosof şairi – mütəfəkkir Nəsimini öyrənirlər. Məhz buna görə də həmin sinifdə programda Nəsimi yaradıcılığı ilə bağlı nisbətən geniş məlumat verilməsi nəzərdə tutulmuş, dərslikdə də bu tələb əsasən düzgün ödənilmişdir.

Dərslək müəllifləri çalışmışlar ki, Nəsimi yaradıcılığının humanist mahiyyətini, insana sevgi və insana sevgisi hisslerinin yüksək bir pafosla tərənnümü ideyasını, təriqət görüşlərini incə bir duyumla – şer dili ilə ifadə etmə məharətini açıb şagirdlərə göstərsinlər. Onlar bu münasibətlə təxminən beş səhifəlik materialda Nəsimidən 21 beytlik seçmələr vermişlər. Etiraf edək ki, bu həcmədə seçmənin verilməsi yerinə düşməmiş, müəllim və şagirdlərin işini bir qədər də çətinə salmışdır. Qeyd etdiyimiz kimi, şərhələr kifayət qədər ağır bir dil ilə ifadə olunmuş və şagirdlərin səviyyəsi əsla nəzərə alınmamışdır. Ona görə də fənn müəllimi çıxış yolu kimi hər bir beytin izahlı oxusunu aparmalı, onlarda ifadə olunan mətbələrləri açmalıdır, əsərin məzmunu üzrə iş formalarının imkanlarından səmərəli suretdə istifadə etməlidir. Onları bir-bir nəzərdən keçirək.

A) Mətnin izahlı oxusu

Məlum olduğu kimi, məzmunu öyrətməyin faydalı yollarından biri də izahlı oxudur. Yeni bilik verən dərslərdə Nəsiminin yaradıcılığı ilə bağlı şagirdlərdə ümumi təsəvvür yaratmaq baxımından həmin iş növü geniş imkanlar açır. Bu, klassik mətnlərin dilinin şagird tərəfindən nisbətən çətin qavra-

nilmasına görə belədir. Deyilənləri nəzərə alaraq Nəsimi yaradıcılığı yarımbaşlığında əks olunan beytlərin bəzilərinin məzmununa və izahlı oxusuna diqqət yetirək:

Ey daşəvü türabə deyən qıyməti gövhər,
İnsan bu hüsnü lütf ilə gövhər deyilmidir?!

Dərslikdə *türab* (torpaq), *hüsн* (gözəllik) və *lütf* (lətiflik) sözlərinin lügəti verilmiş, amma *daşəvüdəki vü* və *hüsнüdəki ü* bağlayıcılarına fikir verilməmişdir. Müəllim beytin təqdimində və məzmununun açılmasında onları da izah etməli və bildirməlidir ki, həmin söz ünsürləri və bağlayıcısıdır. Burada şair daş və torpağa gövhər qıyməti verənlərə üz tutaraq soruşur ki, bəyəm insanın belə bir hüsnə və lətifliyə malik olması əsl gövhər deyilmidi?! Maraqlı sualdır. Bu misraların arxasında insan gözəlliyinin hər seydən uca tutulması ideyası vardır. Amma həmin ideya dərslikdəki kimi deyil, hürufilik təlimi yönümündə yozulmalıdır. Məlumudur ki, hürufilik təliminin əsas etiqad məbədi kamil insandır. O insan ki, onun üzündə ALLAH kəlməsi əks olunmuşdur. Bir yerdə ki həmin kəlmə həkk oluna, necə ola bilər ki, həmin yer gövhər kimi adlanmaya? Deməli, daş və torpağa gövhər qıyməti verənlər yanılış olurlar. Onlar insanın simasında əks olunanı görməli və səhvlerini düzəltməlidirlər.

Şairin ırsından verilən ikinci seçmədə də¹ (Qanı həqqi bilən bir gerçək ər kim, Ola doğru anın dilində göftar) misralara aid olmayan fikirlər söylənilmişdir. Bu misralardakı *qanı, kim, anın* (göftar sözü istisna olmaqla) sözlerinin izaha ehtiyacı vardır. Misraların sadə anlamı bu cütdür; *həqqi bilən bir gerçək ər yox ki, doğru onun dilində danışla*. Həmin misraların məğzində yenə də təriqətin əsas müddeaları dayanır. Burada həqq dedikdə tanrı nəzərdə tutulur. Misralardan belə anlaşılmalıdır ki, *tanrını bilən gerçək ər gərək doğrunu dilinə gətirə*,

yəni insan allahdan qopan nurdur və onun üzündə tanrinin adı qeyd olunmuşdur. Şair bildirir ki, məhz *bu həqiqəti bilənlər* azdır və onlar doğrunu söyləyə bilmirlər.

Nəsimi yaradıcılığından verilən digər seçmələrdə də bəzi təhriflər vardır. Müəllim onların məzmununu açanda mütləq təriqətin vacib müddəalarına söykənməli, mənə və fikir təhriflərindən qaçmalıdır.

Bivefadır çün bu aləm, kimdən istərsən vəfa,
Bivefa aləmdə sən yarı-vəfadər istəmə.
Gül bulunmaz bu dikənli dünyannın bağlında, çün,
Əbsəm ol, bihudə gülsüz yerdə gülzar istəmə.

Verilmiş şer parçasında çün və əbsəm sözlərinin lügəti vardır. İzahlı oxu prosesində *bihudə* (ebəs, nəhaq yerə, faydasız), *dikənli* (tikanlı) sözlərinin də mənası açılmalıdır. Burada əks olunan fikir dərslikdə nəzərdə tutulan izahatdan qat-qat dərindir. (*Aləm vəfasız olduğundan kimdən vəfa ummaq olar, vəfasız aləmdə vəfəli yar axtarırma. Tikanlı dünyanın bağlında gül tapılmaz, ona görə də sakit ol və faydasız olaraq gülsüz yerdə gül axtarma*).

Dünyaya fəlsəfi və ya poetik məqamda müxtəlif cür yanaşmalar olmuşdur. Onun səciyyələnməsində bir sıra epitetlərdən, bənzətmələrdən istifadə edilmişdir; beş günlük dünya, nə dosta, nə düşmənə fərq qoymayan, yaxşımı pisdən ayırmayan, etibarsız, vəfasız, müvəqqəti və s. Nəsimi anlamında da dünya vəfasız və dikanlı kimi təqdim olunur. Dünyaya bu cür münasibət, təbii ki, lirik qəhrəmanın ovqatından irəli gəlir. Ətraf aləm lirik qəhrəmanı hansı səviyyədə dərk edir, bu qarşılıqlı münasibətlər fonunda qazanc və itkilerdə nə kimi fərglər ortaya çıxır. Bu cür suallar üzərində düşünmək lirik qəhrəman obrazının dərk olunmasına imkan yaradır. Beytlərin məzmunundan aydın olduğu kimi ətraf aləmə şairin münasibəti müsbət deyil. Onun da səbəbi var. Burada şair könlüne müraciət edərək belə bir dünyada öz həmdəmini kənarda ax-

¹ Bax. Ə. Səfərli, X. Yusifov, Ədəbiyyat, IX sinif üçün dərslik, Bakı 2001, sah. 169

tarmamağı tövsiyə edir. Həmin mətləbi isə müxtəlif cür yozmaq olar: şair ideallarının ətraf aləm tərəfindən lazımi qaydada dərk olunmaması və keçirdiyi kimsəsizlik və tənhalıq hissləri. Bu cür düşüncəni təbii saymaq olar. Çünkü öz amalı əvrəsinə istenilən qüvvələri görə bilməmək və ya özünün niyə yaxşı anlanılmadığının fərqiñə varmaq lirik qəhrəmanı narahat etməyə bilməzdi.

Dərslikdə əksini tapan növbəti şer parçasında da biz aynı düşüncənin bir qədər başqa ölçüdə təqdiminin şahidi oluruz. İzahlı oxu prosesinin gedisatında müəllim müvafiq paralellər aparmalı, şagirdlərə onların məzmununu müqayisəli şəkildə çatdırmalıdır.

Yoxdur vəfası dünyanın, aldanma anın alına,
Rəngindən oldu münfeil hər kim boyandı alına.
Arısı yalandır, saqın, dadlısına aldanma kim,
Acıdır anın şəkkəri; ağı qatılmış balna.
Fani cahanın sevgisi damu odudur yandırır,
Qaç ol qarıdan, ey könül, aldanma zülfü xalına.¹

Beytlərin izahı: *Dünyanın vəfası yoxdur, onun hiyləsinə inanma. Kim ki onun rənginə boyandı həmin rəngdən xəcalətli qaldı. Arısı yalandır, çəkin, dadlı olmasına aldanma, çünkü onun şəkeri acıdır; balna ağı qatılmışdır. Fani (müvəqqəti, puç) cahanın sevgisi cəhənnəm odu kimi yandırır. Ey könül, o qarıdan qaç, onun saçına və xalına (yarasığına) aldanma* (Müəllim Nəsiminin nə üçün belə söylədiyini isə öz şərhində əhatə etməlidir).

Ol əli kəsgil, buraxgil xeyri yoxdur, şəri çox,
Tutgil imdi ol əli kim, xeyr ilə ehsan edər.
Zalim oldun, zülm əkərsən yenə kəndi tarlaya,
Zalimin zülmü şərindən tarlada üşyan bitər.

Şol ağaca bənzəmə kim, kəsib oda yaxalar,
Balta zəxmindən əmindi, onda kim, rümmən biter!¹

Beytlərin izahı: *Xeyri olmayan şəri isə çox olan əli kəs, o əli tut ki, o xeyir işlər bəxş edər. Zalim oldun öz tarlana zülm əkəcəksən, zalimin da zülm və şər əkməsinə görə tarlasında üşyan bitəcək. Yəni, nəyi əkəcəksə, onu da bitirəcək. O ağaca bənzəmək lazım deyil ki, onu kəsib oda yaxırlar. Balta yara vuracağına əmindi, lap nar bitsə belə.*

Şairin hər iki şerində ictimai məzmun vardır. Birinci şerin əsas qayəsi dünya malına aldanmamaq və fani dünyaya bel bağlamamaqdırsa, ikincisininkı xeyirxah işlərə çağırış, şərə və zülmə nifretdir. Hər iki parça düşüncəli və narahat şair obrazıının yaranmasına imkan verir. Müəllim izahlı oxu prosesində belə bir obrazın şagird təsəvvüründə canlanmasına nail olmalıdır. Çünkü seçilmiş şer parçaları məhz bu təsəvvürün yaradılmasına şərait yaradır.

Dərslikdəki növbəti şer parçaları məhəbbət, insani gözellik mövzularındadır. Həmin parçalarda seven aşiqin qəlb çırpıntıları, eşqi yolunda çəkdikləri iztirablar, saf və səmimi duyguları tərənnüm olunur, insan gözəlliyi poetik vüsətlə zirvelərə qaldırılır.

Hilalə döndü qəmər qaşların hilalından,
Boyandı qanə qızılıqlı yanağın alındı.

Beytin izahı: *Ay qaşlarının əyrisindən ayparaya əvrildi, yanağının rəngindən də qızıl gül qırmızı rəngə büründü.*

Beytdəki mənzərəyə diqqət yetirsək, göz öündə al yanaqlı, hilal qaşlı bir gözəl canlanacaq. Elə bir gözəl ki, ay onun qaşlarının əyrisini görən kimi o qədər valeh olacaq ki, axırda özü də ona bənzəmək üçün ayparaya əvriləcək. Qızıl gül isə rəngini daha gözəl etmək üçün yanağıla bəhsə girəcək və

¹ Həmin dərslik, səh.169

¹ Həmin dərslik, səh. 170

uduzduğunu görərək öz rəngini sənin yanaqlarının rənginə uyğunlaşdıracaq.

Nəsimi ədəbiyyat tariximizdə öz layiqli yerini tutmuşdur. Onun bədii irsi mənə və məzmununa görə tamamilə yeni bir hadisə, yeni bir ədəbi məktəb idi. Bütün bunların başlıca səbəbi isə şairin sözdən məharətlə istifadə etməsi, dlin zənginliklərinə derindən bələd olması və bir də istedədi idi. Şagirdlərimizə bir faktı yaxşı izah etmək lazımdır ki, yüzülliklərin sınağından çıxaraq bugünüümüzə qədər yaşamaq haqqı ancaq dahilərə – Nəsimi kimi sənətkarlara nəsib olur. Buz bu irsi göz bəbəyi kim qorunmalı, ondan mənəvi qüvvət və qüdrət almahyiq.

Müəllim «Nəsimi yaradıcılığı» yarımbaşlığında əksini təpan digər parçaların da izahlı oxusunu aparmalı, sənətkarlıq baxımından təhlili olunan şerləri də yaddan çıxarmamalıdır. Cinaslara, mübaliqə və epitetlərə – təsvir və ifadə vasitələrinə şagirdlərin diqqətini cəlb etməlidir.

B) Məzmunu dair sual-cavab

Mətnin məzmunun necə mənimsəniliyini aşkar etmək baxımından sual-çavabdan istifadə etmək zəruridir. Fənn müəllimi Nəsimi yaradıcılığını şagirdlərdən soruşanda əvvəlcə frontal sorğu həyata keçirməli olur. Həmin sorğuda həm nəzəri məsələlər, həm də şer parçaları əhatə olunur. Buz hər iki məqamı əhatə edən təxmini suallar şəbəkəsini aşağıda təqdim edirik:

1. Nəsimi yaradıcılığını məzmununa görə neçə yere bölmək olar?
2. Şairin dünyəvi şerlərində nədən bəhs olunur?
3. Şairin fəlsəfi şerlərinin ümumi məzmunu ilə bağlı nələri öyrəndiniz?
4. Şair əsərlərini hansı dillərdə yazmışdır?
5. Nəsiminin insana böyük qiymət verməsinə səbəb nə idi?

6. Şairin insanı hüsn və lütfünə görə gövhər adlandırması istəyi nə ilə bağlı idi?

7. Şair əhd-i-peymanı bütöv, sözündə düz, doğru gözəllerin olmamasını göstərməklə nələri nəzərdə tuta bilerdi?

8. «Həqqi bilən ərin dilinə doğru söz gəlmir» fikrini necə şərh edə bilərsiniz?

9. Şair aləmi bivəfa adlandırmasını necə əsaslandırır?

10. «Yoxdur vəfəsi dünyanın, aldanma anın alına» başlığı ilə verilən qəzəlin məzmununu öz sözlərinizlə danışın.

11. «Etməgil» rədifi qəzəlindən verilmiş beytlərin məzmununu öz sözlərinizlə nağlı edin.

12. Düşdü yenə dəli könlük gözlərinin xəyalinə,

Kim nə bilir bu könlümün fikri nədir, xəyalı nə?

Al ilə ala gözlərin aldadıb aldı könlümü,

Alını gör nə al edər, kimsə işitməz alinə – beytlərdən ifadə olunan fikri sərbəst çevirməyə çalışın və s.

Müəllim keçmiş dərsin sorğusu zamanı verilmiş şer parçalarının sətri və sərbəst çevirilməsi üzrə müsabiqələr də təşkil edə biler. Bu iş üsulu dərsin daha canlı olmasına şərait yaradır və fikri fəallığı təmin edir.

§4.«Sığmazam» qəzəlinin məzmununun mənimsədilməsi

«Sığmazam» qəzəlinin Nəsimi irləndə rolu və mövqeyi ilə bağlı kifayət qədər müsbət fikirlər söylənilmişdir. Onu Nəsimi yaradıcılığına epiqraf adlandıranlar da olmuşdur. Eyni zamanda, şerin şagirdlər tərəfindən çətin qavranılacağı fikrini etiraf edənlər də vardır. Buz hər iki fikrə müəyyən qədər haqq qazandırmaq istərdik.

Orta məktəbdə «Sığmazam» kimi bir qəzəli tədris elemək fənn müəllimindən gərgin iş tələb edir. Onun hər beytin məzmunu diqqətlə açılmalıdır, mənası izah olunmalıdır. Dərslikdə 7 beytin mənası şərh olunmuşdur, amma digərlərinin də izahə ehtiyacı vardır. Buz ehtiyacı nəzərə alan «Ədəbiyyat

müntəxəbatı» Ə. Səfərlinin tərtib etdiyi¹ vəsaitdəki şərhi eynilə buraya daxil etmişdir. Deməli, fənn müəllimi yeni mövzunun izahı zamanı həmin şəhərlərdən yararlanmaqla işini xeyli asanlaşdırıb ilər.

Əsərin öyrənilməsi məzmun üzrə iş formalarından səmərəli istifadə etməkdən çox asılıdır. Buraya nələrin daxil edildiyi məlum məsələdir. Aşağıda «Sığmazam» qəzelinin tədrisi prosesində həmin iş növlərindən bəzilərinin istifadə məqamlarına diqqəti cəlb edirik.

A) Əsər haqqında ümumi məlumatların verilməsi

Nəsimi xidmətlərindən söhbət açılanda önce onun ana dilli fəlsəfi poeziyanın banisi olmaq fikri yada düşür. Biz Nəsimi dən əvvəl də fəlsəfi fikirlərin poezyaya gətirilməsinin şahidi olmuşuq; Məhsəti, Xaqani, Nizami və Xətayi yaradıcılığında belə fikirlərlə tez-tez rastlaşıraq. Amma onlarda ifadə olunan mətləblərlə Nəsimi düşüncələrini bir sıraya yerləşdirmək düzgün olmaz.

Nəsimi sələflərindən bəhrələnməklə poeziyadakı fəlsəfi mahiyyəti daha da dərinləşdirmiş, mürəkkəb istilahları, tariqət görüşlərini obrazlı və sade bir dil ilə müasirlərinə çatdırmağı bacarmışdır. Məhz ona görə də Nəsimi yaradıcılığı sağlığında iken dillər əzberinə çevrilmiş, bütün Şərq dünyasında özünə kifayət qədər tərəfdarlar toplamışdır. Məsələyə bu yönündə yanaşsaq, «Sığmazam» qəzelinin əhəmiyyətini xüsusiil qeyd etmək istərdik. Şerin proqrama salınmasında güdüldən başlıca məqsəd də budur. Deməli, müəllim fəlsəfi qəzelin banisi kimi şərəflə bir ada nəsib olmuş Nəsimi irsinin əsas məziyyətlərini şagirdlərinə çatdırmağa borcludur. Göstərilən qəzelin tədrisi həmin vəzifənin həllinə lazımi şərait yaradır.

«Sığmazam» qəzelinin tədrisində əsər haqqında ümumi məlumatların verilməsindən başlanılmalıdır. Bunun üçün bir qə-

dər əvvələ qayıtməq lazımlı gəlir. Sağrlarə hürfiliklə bağlı alıqları məlumatlar xatırladılır. Müəllim dərslikdəki məlumatı oxumaqla həmin təsəvvürü bir qədər də təzələmiş olur:

- Uşaqlar, bildiyiniz kimi, «hürfilik» kəlməsinin mayasında hərflər sözü dayanır. Bu fəlsəfi təlimdə hərflər mühüm yer tutduğundan ona hürfilik, yaxud hürfizm, həmin təlimin tərəfdarlarına isə hürfilər demisərlər. Bunu təsadüfi saymaq olmaz. Belə ki, hürfiliyə görə «ərşə fərş kafı nun»dan – kundan yaranmışdır. Bu iki hərf – kaf və nun birləşəndə «ol»nidəsimi əmələ getirir. Rəvayətə görə, Allah məhz bu əmri verməklə kainatı yaratmışdır. Onlar belə hesab edirdilər ki, ərəb əlifbasının 28 hərfi və fars dilində işlənən 32 hərf Allahan, dörd ünsürün, insanların və bütün mövcud olan hər şeyin eynidir və bir vəhdət halında birləşirlər. Onlar «ənəlhəq» söyləyərək haqqın – tanrıının kamil insanda, onun simasında qərar tutduğunu bəyan edirdilər. Nəsimi bu mövzuda kifayət qədər qəzəllər yazmışdır. Onlardan biri də bu gün öyrənəcəyiniz «Sığmazam» qəzelidir. Qəzel əruz vəzniñ rəcəz bəhrindədir. Bu bəhr təməraqlı, qətiyyətli ahəngi ilə seçilir. Rəcəz hərbə-zorba gəlmək, döyüş zamanı mövzudur. Nəsimi məhz bu cəhətinə görə həmin bəhra müraciət etmişdir. İndi isə, şerin rədifiə diqqət yetirək. Sözün mənasını xatırlayaq. Görək, siğmazam anlayışını şair necə açmağa çalışmışdır.

Müəllim təxminən belə bir yiğcam məlumatdan sonra əsərin oxusuna başlaya bilər. Bunun üçün vəzniñ tələbləri nəzərə alınmalıdır, ifadəli və izahlı oxu həyata keçirilməlidir.

B) Mətnin oxunması

Klassik mətnlərin oxusunda iki iş növünü fərqləndirmək lazımdır: ifadəli və izahlı oxu. İfadəli oxunu həyata keçirmək üçün müəllim xüsusi hazırlığa malik olmalıdır. Bunun üçün vəzniñ tələblərinə, misradaxili bölmülərə əməl olunmalıdır. Təfilənin quruluşu aşağıdakı kimidir:

¹ Bax: İmadəddin Nəsimi, Seçilmiş əsərləri, Bakı 1985, səh.131-132

Müftəilün məfAilün müftəilün məfAilün

Təfilələrə diqqət yetirilsə, orada «a»nın böyük hərfə yarıldığıni görəcəyik. Bu o deməkdir ki, həmin sütuna düşən saitlər uzun təleffüz olunmalıdır. Deməli, misralarda 6-ci və 14-cü heclar nisbətən uzundur. Müəllim həmin hecları işarələdikdən sonra misradaxili fasılələri qeyd edib şerin ifadəli oxusuna keçməlidir. Oxu bitəndən sonra ilkin təəssürati aşkara çıxarmaq üçün kiçik müsahibə aparılmalı və izahlı oxuya başlanmalıdır.

Məndə sıgar iki cahan, mən bu cahanə siğmazam,
Gövhəri-laməkan mənəm, kövnü məkanə siğmazam.

İzahi: Məndə iki cahan sıgar, mən isə bu cahana siğmazam, məkansız gövhər mənəm, yerə və göyə siğmazam.

Şərhi: Məndə fani və əbədi cahan (maddi və mənəvi dünya) siğsa da, mən burlara siğmazam. Çünkü bu cahanın fövqündə dayanıram. Onların ikisi də məndədir, amma mən onlardan böyüyəm. Məlumdur ki, hər iki cahana siğmayan yalnız onun yaradıcısı ola bilər. Məkansız gövhər dedikdə, burada gövhər Allaha işarədir və onun məkanı olmaz. Nəsimi allahın adını tutmadan rəmzlə ona eyham edərək məkansız gövhərin onun özü olduğunu və yerə, göyə siğmadığını bildirir. Çünkü Allah da yerə göyə sızmır. O hər yerdədir.

Ərşlə fərsü kafı nun məndə bulundu cümlə çün,
Kəs sözünüyü əbsəm ol, şərhü bəyanə siğmazam.

İzahi: Yerlə göy kaf və nun bunlar məndə bulundu, ona görə də söz söyləmə və dinmə, mən şərh oluna və bəyan edilə bilməzəm.

Şərhi: Yer və göyün qurulmasında kaf və nun hərfələrinin yaratdığı kəlməyə işarə olunur. Rəvayətə görə, Allah «kon»

kəlməsi ilə kainatı yaratmışdır. Mənası «ol» deməkdir. Şair göstərir ki, belə bir qabiliyyət məndə bulunmuşdur. Ona görə də sözünü kəsməlisən, dinməməlisən, mən nə bəyan oluna bilərəm, nə də şərh. Məlumdur ki, bəyan və şərh olunmayan yalnız Allahdır.

Kövnü məkandır ayətim, zati dürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişanə siğmazam.

İzahi: Varlıq və yer əlamətimdir. Yararışım onu yaradan zatla bağlıdır. Sən bu nişanla məni tanı və bil ki, bu nişanə siğmazam.

Şərhi: Varlıq və yer əlamətimdir dedikdə yaradanın mövcudluğuna işarə edilir. Mənim peydə olmayıbm da onunla, yaradan zatla bağlıdır. Mən ondan başlangıcıımı almışam. Burada Adəm və Həvvə ilə bağlı əfsanəni xatırlaməq lazımdır. Və sən bu nişanla məni bil, bil ki, bu nişanə siğmazam, yəni ondan da irəli olaraq yaradanın öztüyəm.

Kimsə gümanü zənn ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki, mən zənnü gümanə siğmazam.

İzahi: Kimsə güman və zənn ilə həqqi tapa bilmədi, həqqi bilənlər bilir ki, mən gümana və zənnə siğmazam.

Şərhi: Güman və zənn ilə həqqi tapmaq mümkün deyil, çünkü o bir yerdə deyil ki, onu güman və zənn ilə tapa biləsən. Və bu həqiqəti çox gözəl dərk edənlər yaxşı bilirlər ki, mən nə zənnə, nə də gümana siğmazam. Yəni ulu varlığam.

Surətə baxı mənini surət içində tanı ki,
Cism ilə can mənəm, vəli cism ilə canə siğmazam.

İzahi: Surətə bax və mənəni surət içində tanı ki, cism ilə can mənəm, amma cism ilə canə siğmazam.

Şerhi: Suretə – insanların simasına baxanda mənəni orada axtarmaq lazımdır. Yəni, burada insanların çöhrəsində allah kəlməsinin yazılımasına işarə olunur və mənənin bu surət içərisində tanınması bildirilir. Cism dedikdə realliq – bədən, can dedikdə isə ruh – idealliq nəzərdə tutulur. Bunların hər ikisi mənəm, amma nə cismə, nə də cana siğaram. Onların fəvqündə dayanıram. Onların fəvqündə dayanan isə ulu varlıqdır.

Həm sədəfəm, həm inciyəm, həşrū sirat əsənciyəm,
Bunca qumaşü rəxt ilə mən bu dükana siğmazam.

İzahi: Həm sədəfəm, həm də inciyəm, qiyamət divanının və cənnətə gedən yolun başında dayanan qulluqçuyam. Bu qədər paltar və yatacaqla bu dükana siğmazam.

Şerhi: Sədəf incinin qabığıdır, qiymətli daşdır. Şair göstərir ki, həm sədəf, həm də onun daxili incisi mən özüməm. Yəni, zahir də batın də mənəm. Zahir dedikdə realliq, surət, daxil dedikdə isə inci, idealliq, ruhi aləm nəzərdə tutulur. Yaradanla onun yaratığına eyham vurulur. Qiyamət günündə də divanın sahibi tanrıının özüdür. Deməli, o anın özü də mənəm, onun buyruqçusu da. Bu qədər paltar və yatacaqla – zahir və daxillə mən dükana – dunyaya siğmazam. Yenə də hər şeyin fəvqündə dayanımaq fikri irəli sürürlür.

Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm mən uş,
Gövhəri-kan mənəm mən uş, bəhrəvü kanə siğmazam.

İzahi: Gizli xəzinə – o mənəm, gözlə əyan olunan mənəm, gövhərin məkanı mənəm, məkana və dənizə siğmazam.

Şerhi: Gizli xəzinə, gözlə görünən, gövhərin məkanı mənəm. Dənizə və məkana siğmazam. Gizli xəzinə dedikdə daxilə, idealə, ulu varlıqa, eyni əyan dedikdə zahirə, gözlə görünenə, cismə, gövhəri kan dedikdə isə tanrıının mövcud olduğu məkana işarə edilərək hamisinin onda cəmləşdiyi fikri söyle-

nilir və qeyd olunur ki, onlar mən olsam da, mən onların heç birinə siğmazam. Yəni, məkana və dənizə siğmazam. Yenə də o fikrə qayıdır ki, mən hər şeyin fəvqündəyəm.

Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,
Dar ilə künfəkan mənəm, mən bu məkanə siğmazam.

İzahi: Mühiti-əzəm – ən böyük mühit olsam da, adım adəmdir, adəməm. Məkanla böyük aləm mənəm, mən bu məkanə siğmazam.

Şerhi: Ən böyük varlıq olduğum halda adım adəmdir. Məkanla böyük aləm məndədir, amma bu məkana siğmazam. Burada yenə də məkan dedikdə kiçik, künfəkan dedikdə isə iri miqyas nəzərdə tutulur. Göstərilir ki, onlar məndədir və mən bu məkana siğmazam. Məkana siğmayan isə tanrıdır.

Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
Gör bu lotifeyi ki, mən dəhrü zəmanə siğmazam.

İzahi: Ruh ilə cahan mənəm, aləmlə zaman mənəm, qəribəliyi gör ki, nə aləmə, nə zamana siğmazam.

Şerhi: Can ilə cahanın məkanla zamanın məndə olması faktıdır və qəribə burasındadır ki, mən bu ölçülərə, çərçivələrə siğmazam.

Əncüm ilə fələk mənəm, vəhyi ilə həm mələk mənəm,
Çək dilinivü əbsəm ol, mən bu lisənə siğmazam.

İzahi: Ulduzlarla fələk mənəm, vəhyi(Allahın mələk vəsiyyəti ilə göndərdiyi sıfariş) bilən mələk mənəm. Dilini çək, lal ol, mən bu dile siğmazam.

Şerhi: Ulduzlar və fələk mənəm, allahın mələk vasitəsilə peygəmbərlərə buyruğu vəhyi vasitəsilə olmuş və bu vəhyi mələklər onlara çatdırılmışdır. Burada deyilir ki, həm vəhy, həm də onu gətirən mələk mənəm ona görə də dilini tərpət-

mə, sus, çünki mən bu dilə siğmazam. Yenə də tanrıya işarə edilir.

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şəş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə siğmazam.

İzahi: Zərrə, günəş, 4, 5, 6 mənəm, anladılan ilə surəti gör, çünki bəyanə siğmazam.

Şərhi: prof.Ə.Səfərliyə görə birinci misra bu cür şərh olunmalıdır: zərrə də, günəş də, 4 ünsür də (torpaq, su, hava, od), 5 duyu da, 6 tərəf də mənəm. Zənnimizcə, burada məsəldə bir qədər başqa cürdür. Belə ki, 4 ünsürün göydən naizil edilmiş dörd müqəddəs kitaba – Tövrat, Zəbur, İncil və Quraṇa işarə olunduğu **əhtimalını** da qəbul etmək olar. Həmçinin *bey* dedikdə duyu üzvləri deyil, İSLAMın beş təməl prinsipləri – **şəhadət kəlməsi, namaz, zəkat, həcc və oruc, altı** dedikdə isə *altı tərəf yox, Allahın dünyamı altı günə yaratması* yozumlarını qəbul etmək olar. İkinci misrada: surəti anlaşılışı, görünüyü şəkildə qəbul et və bil ki, məni də tanrı kimi bəyan elemək olmaz. Burada surəti bəyan ilə görmək dedikdə, surətdə tanrıının adının eks olması fikri yada salınmalıdır.

Zat iləyəm sıfat ilə, qədr iləyəm bərat ilə,
Gülşəkerəm nəbat ilə, bəstə dəhanə siğmazam.

İzahi: Sifatımlə zata bağlıyam, bəratımla qədr gecəsi iləyəm, nabatla birlikdə gülşəkerəm, qapalı ağıza siğmaram.

Şərhi: Sifatımlə zata bağlıyam, çünki kamil insanın üzündə zatin mübarək əlamətləri vardır. Qədr ilə bərat – günahlardan təmizlənmə ilə Quranın göydən yerə enməsi gecələrinə işarələdir. Günahlardan təmizlənmə, əslində insanın kamilləşmə anıdır. Bu da eyni ilə qədr gecəsi ilə müqayisə edilir və hər ikisinin məndə cəmləşdirildiyi söylənilir. Gülşəker həm də nabat ilə olanda daha yaxşı təsir bağışlayır, dadlanır. Və bütün

bunlarla birlikdə qapalı ağıza sığa bilmərəm. Yəni, məkansızam.

Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,
Gör bu odun zəbanəsin, mən bu zəbanə siğmazam.

İzahi: Od mənəm, ağac mənəm, göye çıxan daş mənəm, bu odun alovunun dilini gör ki, mən ona siğmazam.

Şərhi: Turi-Sina dağında Musa peyğəmbərə uzaqdan görünən od mənəm. Məryəmin övlad dünyaya gətirərkən altında durduğu ağac mənəm. Göye çıxan daş mənəm (Daş müxtəlif mənalarda ola bilər. Mənəcə, burada qiymətli daş kimi başa düşülmeli və tanrıya işara olunduğu qəbul edilməlidir. Amma prof.Ə.Səfərlidə və dos. B.Muradovda *ərşə çıxan həcər ərşədən enən daş* kimi şərh olunur və bildirilir ki, Kəbədəki daşa işarə edilir. Bizcə, burada təhrifə yol verilir.). Bu odun alovunun şöləsini gör, mən bu alov dilinə siğmazam. Yəni, bütün bu hadisələri görmüşəm və onlara siğmazam.

Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəker mənəm,
Ruh-i-revan bağışlaram, ruhi-rəvanə siğmazam.

İzahi: Günəş mənəm, ay mənəm, bal mənəm, şəker mənəm, həyat və can bağışlaram, amma ona siğmazam.

Şərhi: Gün və ay, bal və şəker mənəm, rəvan ruh bağışlayıram, amma ona siğmazam.

Gərçi bu gün Nəsimiyəm, haşimiyyəm, qureşiyəm,
Bundan uludur ayətim, ayətü şanə siğmazam.

İzahi: Hərçənd ki bu gün Nəsimiyəm, haşimi və qüreşiyəm, başlangıçım bundan da qədimdir, başlangıçımı və şöhrətimə siğmazam.

Şərhi: Bu gün Nəsimiyəm, dünən qureyi və haşimi olmuşam. Başlangıçım bundan da uludur və mən bu başlangıçımı

da, şöhratim də sığmazam. Burada haşimi deyiləndə Məhəmməd peyğəmbərin ata tərəfdən mənsub olduğu nəsil¹, qüreyşî deyiləndə isə qüreyşî qəbiləsinə mənsub olan adam, Məhəmməd peyğəmbərə verilmiş ləqəb² nəzərdə tutulur.

Mətn üzrə iş başa çatdıqdan sonra şagirdlər tərəfindən oxu və izahlı oxu həyata keçirilməlidir. Yaxşı olar ki, hər şagird bir beytin məzmununa dair izahat işi aparsın. Dərsin sonunda məzmunu dair sual-cavab da aparıla bilər. Şagirdlərin mətni necə başa düşmələrini aşkara çıxarmaq üçün müəllim müsahibənin imkanlarından səmərəli istifadə edə bilər.

C) Məzmunu dair sual-cavab

Klassik mətnlərin məzmununun daha mükəmməl mənimsədilməsi işində sual-cavab iş formasından da yararlanmaq lazımdır. Müəllim izahlı oxunu başa çatdırıldıqdan sonra beytlərin hər birində ifadə olunan mətləb şagirdlərdən bir-bir soruşulmalıdır, ayrı-ayrı sözlərin ifadə etdiyi məzmunu diqqət cəlb olunmalıdır. Bunun üçün aşağıdakı suallar sistemini təqdim edirik. Fənn müəllim onlara tonqidi şəkildə yanaşmalı, dərs prosesində buna bənzər suallar üzərində şagirdlərini çalışdırmalıdır.

1. Birinci beytdə nədən söhbət açılır?
2. İkinci beytin məzmunu öz sözlərinizlə ifadə edin.
3. Həqq dedikdə Nəsimi nəyi nəzərdə tutur?
4. Surət və məna, cism və can dedikdə nə başa düşürsünüz?
5. Gənci-nihan, sədəf və inci dedikdə nələr nəzərdə tutulur?
6. Gövhərü-kan dedikdə nə nəzərdə tutulur?
7. Hər bir beytdə son qonaqt necə olur?
8. Sonuncu beytdə hansı fikir ifadə olunur? və s.

Suallara verilən cavablarda şagirdlərin müstəqilliyi ön plana çəkilməlidir. Elə etmək lazımdır ki, cavablar bir-birini tə-

krarlamasın, yiğcamlığı ilə seçilsin. Müsahibənin yekunu kimi evə kiçik inşa da tapşırmaq olar. Şagirdlərə təklif etmək olar ki, əsərdən aldıqları təəssüratı bir səhifəlik yazıda əks etdirsinlər.

Fənn müəllimlərinə ümumi istiqamət baxımından Bilal Muradovun «M. Füzuli və İ. Nəsiminin tədrisi» (Bakı 2001) metodik vəsaitini də tövsiya edirik. Həmin vəsaitdə Nəsimi ırsının tədris ilə bağlı dəyərli iş nümunələri verilmişdir. Fənn müəllim hər iki nümunə ilə yaxından tanış olsa, bir o qədər canlı və maraqlı dərs sistemi qura bilər.

§5. «Dilbəra, mən səndən ayrı...» qəzəlinin məzmununun mənimsdilməsi

Nəsimi ədəbiyyat tariximizə təkcə fəlsəfi qəzəlleri ilə deyil, eyni zamanda, gözəl lirik şerləri ilə də məşhur olmuşdur. Nəsiminin lirik şerləri ilə yaxından tanışlıq onu həm də bir məhəbbət nəğməkarı kimi səciyyələndirməyə imkan verir. Nəsimi hər iki mövzuda qəlmə aldığı məsələlərə kifayət qədər zəngin poetik don geyindirə bilir. Şairin bu yönündə olan qəzəllərində dərin və səmimi sevgi hissleri də var, həsrətli anların tərənnümü də. Bu qəzəllərdə lirik qəhrəmanın keçirdiyi hisslerin səmimiliyi də, saflığı da oxuyanı heyran edir. Elə təsəvvür yaranır ki, o düşüncələr ən yaxın bir həmdəmə nəsibdir və sən onu dinlədikcə zövq almaqdan usanmırısan. Oxucuya qəribə galə bilər ki, iztirabdan da zövq almaq olarmı? Nəsimi qəzəlləri ilə tanış olandan sonra bu suala müsbət cavab verməmək olmur.

Nəsiminin lirik qəhrəmanı yaşıanmış hissəleri ifadə etdiyinə görə möhtəşəmdir. Bu hissələrə sünilik və saxtakarlıq, bu sevgiyə üzüdönüklük yaddır. Aşıq öz eşqində vəfahıdır, sevgilisinənən konarda onun üçün hər şey mənasız və puçdur.

Nəsiminin lirik qəhrəmanının keçirdiyi hissələr əlvandır və onları bir neçə kəlmə ilə ifadə etmək olduqca çətindir. Məsə-

¹ Ərəb və fars sözleri lüğəti, Bakı 1985, səh.712

² Həmin mənbə, səh. 130

ləyə bu yönündən yanaşsaq, Nəsimi lirikasının bu günümüz üçün necə böyük bir əhəmiyyət daşıdığını şahidi olarıq.

Şairin məhəbbət ruhlu şerlərinin sayı kifayət qədər çoxdur. Orta məktəb programında onlardan birinin – «Dilbəra, mən səndən ayrı...» qəzəlinin öyrədilməsi nəzərdə tutulmuşdur. Şagirdlərə müsbət əxlaqi-monəvəi keyfiyyətlər aşılımaq baxılarından göstərilən qəzəlin imkanları genişdir. Tədrisdə qarşıda duran başlıca vəzifə qəzəlin məzmununu şagirdlərə düzgün çatdırmaq və onun lazımı qaydada təhlilini aparmaqdır. Biz burada ancaq birinci məsələ üzərində dayanmaq istərdik.

Qəzəlin məzmununun öyrədilməsi işinə əsər haqqında umumi məlumatın verilməsi ilə işə başlamaq olar. Bunun üçün müəllim təxminən aşağıdakı məzmdonda giriş sözü söyləyə bilər:

- Uşaqlar, Siz bilirsiniz ki, ədəbiyyatımızda, eləcə də dünya ədəbiyyatında elə mövzular vardır ki, bir çox sənətkarların yaradıcılığından qızıl xətlərlə keçir. Bunnardan ən geniş yayılanı məhəbbət mövzusudur. Ədəbiyyatımızın keçdiyi tarihi yola kifayət qədər bələd olmuşsunuz. Bilirsiniz ki, Məhsəti, Xaqani, Nizami və başqa sənətkarlarımızın bir çoxu məhəbbət mövzusunda gözəl əsərlər yaratmışlar. Onlar insanın sevib-sevilmək arzusunu, həsrət və vüsalını böyük bir sevgi ilə qələmə almışlar. O sənətkarların əsərləri ilə əvvəlki dərslərinizdə tanış olmuşsunuz. Bu gün də biz həmin tanışlığımızı davam etdirəcəyik. Nəsiminin yaradıcılığı keçiləndə şairin məhəbbət məzmunlu bir neçə seçmələrinə nəzər salmışdır. Bu gün öyrənəcəyimiz qəzəl həmin təəssüratınızı daha da zənginləşdirməyə imkan verəcəkdir. Gəlin, birlikdə həmin qəzəli dinləyək.

Giriş sözündən sonra qəzəlin ifadəli oxusu həyata keçiriləlidir. Bunun üçün fənn müəllimi əruz vəzninin tələblərini gözləməlidir. Məlum olduğu kimi, qəzəl əruz vəzninin *rəməl* bəhrində yazılmışdır. Bəhrin təfiləleri aşağıdakı kimidir:

FaIlAtün fAilAtün fAilAtün fAilün

Deməli, misralarda böyük hərflerin altına duşəcək saitlər vəznin tələbinə uyğun olaraq uzun tələffüz olunmalıdır. Misraların sonunda ve misra daxilində fasilələr gözlənilməlidir. Oxunu bu cür əyanılaşdırılmək olar:

Dilbəra, mən / səndən ayrı / ömrü canı / neylərəm, //
Tacü təxtü / mülkü malü / xanimanı / neylərəm. //

Şerin ifadəli oxusu bitdikdən sonra ilkin təəssüratı aşkarə çıxaran müsahibə aparılır, mətnədən çətin anlaşılan sözlər müəyyənləşdirilir və izahi verilir. Nəhayət, şerin izahlı oxusuna başlanılır. Qeyd edək ki, mətnədə çətin anlaşılan sözlər azlıq təşkil edir (*vəsl-i-camal, bimar, murad, aydır*). Müəllim onların mənasını izah edir (*camala qovuşmaq, xəstə, arzu, dedi*).

Müəllim izahlı oxuya başlamazdan əvvəl bir qeydi şagirdlərin nəzerinə çatdırmalıdır. Bildirməlidir ki, müntəxəbatdakı mətnin birinci misrası ilə dörslikdəki birinci misradı nüsxə fərqi getmişdir (Halbuki bu cür fərqli mətni orta məktəbə getirmək doğru deyildir – F.Y.).

Dilbəra, mən səndən ayrı ömrü canı neylərəm?
Tacü təxtü mülkü malü xanimanı neylərəm?

İzahi: Ey dilbər, mən səndən ayrı ömrü və canı neylərəm?
Tac və taxtı mülk və malı neylərəm?

İstərəm vəsl-i-camalın ta qılam dərdə dəva,
Mən sənin bimarinam, özgə dəvanı neylərəm?

İzahi: Camalına qovuşmaq istərəm ki, dərdimə dərman qılam, mən yalnız sənin xəstənəm özgə dərmana ehtiyacım yoxdur.

Ey müsəlmanlar, bilin kim, yar ilən xoşdur cahan,
Çünki yordan ayru düşüdüm, bu cahani neylərəm?

İzahi: Ey müsəlmanlar, bu cahan yar ilə xoşdur, əgər yordan ayrı düşürəmsə, cahan nəyimə lazımdır?

Cox dualar qılımişam mən xalıqın dərgahına,
Çün muradım hasil olmaz, mən duanı neylərəm?

İzahi: Arzuma qovuşmaq üçün yaradanın qapısına çox dualar qılımişam, həmin dualar arzuma qovuşdurmayacaqsa, onda etmək daha nəyimə gərəkdir?

Dilbər aydır, ey Nəsimi, sabir ol, qılma fəğan,
Mən bu gün səbr eyləsəm, danla fəğanı neylərəm.

İzahi: Dilbər dedi ki, ey Nəsimi, səbirli ol, nalə etmə, mən bu gün səbr etsəm, sabah naləni neylərəm?

Şerin izahlı oxusu başa çatdıqdan sonra mətn üzrə işi davam etdirmək lazımlıdır. Şagirdlərə təklif olunur ki, qəzəli məzmununa görə hissələrə bölsünlər. Bunun üçün kiçik müsahibə də aparmaq olar:

M. – Qəzəli məzmununan görə neçə yera bölmək olar?

Ş. – Onu üç hissəyə bölə bilərik.

M. – Kim fikrini əsaslandırıar?

Ş. – Birinci hissədə lirik qəhrəman öz sevgilisinə müraciət edir, onu necə sevdiyini bildirməyə çalışır. Bu məzmun birinci və ikinci beytlərdə əks olunub. Üçüncü və dördüncü beytlərdə yordan ayrı düşmək iztirabının çox ağır olduğu bildirilir. Sonuncu beytdə iki möqam vardır: birincisi, dilbər lirik qəhrəmanın iztirablarını duymuş və ona səbirli olmayı bildirmişdir. İkincisi isə sevgilinin səbr edə, sabahı gözləyə bilməməsidir.

Müsahibə bitdikdən sonra şerin sinifdə izahlı oxusunu da aparmaq olar.

§6. «Mövsimi-novruzü neysan...» qəzəlinin məzmununun öyrədilməsi¹

Nəsimi mövzusu yeni tədris ilində məhəbbət məzmunlu daha bir lirik əsərlə zənginləşir. Biz programa münasibət bildirində bu barədə məlumat vermişdik. Materialın təzəliyini nəzərə alaraq onun da məzmunu üzərində iş nümunələrini təqdim etmək istəyirik. Əsərin məzmunu öyrətməyin əsas strateji xətti bəlli olduğundan işin təşkili yollarına nəzər salaq.

Qeyd edildiyi kimi, Nəsimi həm də məhəbbət nəgməkarı idi. Orta məktəb programında onun bu cür də təqdim olunmasına xüsusi bir önem verilməlidir. Yeni programın qəzəl başqa cür yanaşması ilə bağlı bir qədər əvvəldə səhbat açmışdıq. Qısaca xatırladaq ki, bu qəzəldə ifədə olununan əsas fikir mübahisəsiz olaraq məhəbbətin ifadəsidir. Ona görə də fənn müəllimi əsəri tədris edərkən bu ideyanı əldə rəhbər tutmalıdır ki, illər təzələnəndə insanların arzuları da deyişir. Biz hər təzə il gələndə onun ömrümüzə uğur gətirməsini, nəzərdə tutduğumuz bütün isteklərimizi həyata keçirməsinə şərit yaratmasını arzu edirik. Həmin qəzəldə də şair bahar fəslinin gətirdiyi sevinc və nikbinlik ruhun təsdiq etməklə məhz bu diləyini – öz segisinə qovuşmaq arzusunu ifadə etmişdir.

Cari ildə Y111 sinfin ədəbiyyat programında Nəsimi mövzusunun tədrisine üç saat vaxt ayrılmazı nəzərdə tutulmuşdur. Dərsliyin də hələlik hazır olmadığını nəzərə alaraq bu vaxtnın necə planlaşdırılması barədə danışmaq bir qədər çətindir. Ona görə ki, dərslikdə Nəsiminin həyat və yaradıcılığı ilə bağlı məlumatın həcminin nə qədər olması, xüsusən də yaradıcılıq materialının tutumu barədə bəri başdan dəqiq fikir söyləmək olmur. Əgər Nəsiminin həyat və yaradıcılığına dair material bir qədər geniş olarsa, onda qəzəlin tədrisinə bir saat vaxt ayırmak lazımlıdır və həmin saat ərzində onun oxusu, məzmunu üzərində iş və təhlili aparılmalıdır.

¹ Mövzunun tədrisi cari il üçün nəzərdə tutulmuşdur – F.Y.

Bildirək ki, qəzəlin mətni uşuqlar üçün bir o qədər də çətinlik törətmir. Onun dilində çətin söz və ifadələr azdır və asanlıqla yadda saxlanıla bilir. Ona görə də tədrisə bir saat ayırmalı olar. Program tərtibçilərinin niyyətindən belə anlaşılır ki, qəzələ iki saat vaxt ayrılması nəzərdə tutulur. Yəni, Y111 sınıf üzrə program materiallarının əksər sistemini bu cür qurulmuşdur. Her halda müəllim bəri başdan verilən saatlarla necə davranışlığı özü üçün dəqiq müəyyən etməlidir. Dərlilikdəki material az olarsa, onda Nəsiminin hayatı və yaradıcılığına dair məlumatın verilməsinə bir saat, qəzəlin tədrisinə isə iki saat vaxt ayrılmalı, saatın biri oxu və məzmun üzrə iş, digəri isə təhlilə həsr olunmalıdır.

Əsərin tədrisinə onun haqqında *ümumi məlumatdan* başlamaq lazımdır. Sonra *mövzusu* barədə səhbat açılmalı, *ifadəli* və *izahlı oxu, lügət üzrə iş* və *şagirdlərin izahlı və ifadəli oxusu, məzmunun söylənməsi işi* aparılmalıdır.

Əşər haqqında *ümumi məlumatın* verilməsi zamanı şagirdlərin keçmiş biliklərini aşkar çıxaran *müsahibə* aparılmalıdır. Bunun üçün iki məqama diqqət yetirilə bilər:

A) Əvvəlki dərsdə Nəsimi yaradıcılığı ilə bağlı alınan təssəsüratlara istinad edilməsi,

B) Şagirdlərin hayatı müşahidələrindən çıxış edilməsi.

Birinci variantda şagirdlərin keçmiş dərsdə aldıqları biliklər yada salınır və yeni mövzu ilə birbaşa əlaqə yaradılır. Hələlik dərslik əlimizdə olmadığından biz bu əlaqənin imkanlarını dəqiq qeyd edə bilməyəcəyik. Bir şey aydınlaşır ki, yaradıcılıq materialında Nəsiminin həm fəlsəfi, həm də məhəbbət lirikasına dair məlumatların verilməsi şəksizdir. Deməli, yaradıcılıq materialından istifadə etməklə əsərin mövzusunu, məzmununu barədə ilkin məlumat verilə bilər. Burada Nəsiminin məhəbbət lirikasına dair şagirdlərin bilikləri xatırlaşırlar və qeyd edilə bilər ki, həmin tanışlığımızı davam etdiririk. Və yaxud da bu barədə bir qədər ətraflı şəkildə giriş sözü söylenilə bilər. Həmin giriş sözündə təxminən aşağıdakı məlumatlar öz əksini tapa bilər:

-Uşaqlar, Siz əvvəlki dərsinizdə Azərbaycanın görkəmlı şairlerindən olan Nəsiminin hayatı və yaradıcılığı ilə tanış oldunuz. Öyrəndiniz ki, Nəsimi sözün əsl mənasında bir hayat məktəbidir. O, Şərq dünyasını qarış-qarış gözmiş, özünün düşüncələrini, fəlsəfi baxışlarını şerlerinə köçürərək yamaqla məşğul olmuşdur. Şərq dünyasında onu məşhur edən cəhətlərindən biri də bu şerlərin şirin və axıcı dili malik olması idi. Məhz buna görə də şairin bədii ırsınə hələ sağ ikən xüsusi diqqət yetirilmiş, dirlənilmiş, əzberlənmiş, geniş bir məkanda yayılmağa başlamışdı. Nəsimi yaradıcılık təkcə elə-bələ qurufəsəfli şerlər kütłəsindən ibarət deyildi. Onu diller dastanına çevirən cəhətlərdən biri də insana sevgi və insan sevgisi idi. Siz öyrəndiniz ki, hürufilərin yaradıcılığında insan sevgisinin özəyində tanrıya bənzərlik dayanır. Bu insanlar kamilləşmə yolu ilə tanrıya qovuşan insanlardır. Onların fikrincə, bir halda ki, insan tanrıdan qopan nurdur və onun simasında allah kəlməsi hekk olunmuşdur (hürufilikdə insanın üzündə bu kəlmənin yazılmasını belə yozurdular – burun düz xəttə bənzədiyindən ərəb əlifbasındaki «əlif»i, burun əyrisi «lam», ağız isə «he»ni xatırladır), deməli, o, sevilməyə ehtirama, səcdəyə layiq olmalıdır.

Nəsimi də onlardan biri idi, insana sevgini uca bir məqama çatdırır və «ənəlhəq» söyləyirdi. Yəni «həqq məndədir», in-sandadır deyirdi.

Qeyd etdiyimiz kimi, şair təkcə böyük, möhtəşəm insana sevgini deyil, həm də bu insanın mənəvi ucalığının, hissələr əlvanlığının göstəricisi olan saf və təmiz məhəbbətinin də tərənnümünü verirdi. Uşaqlar, bu saf məhəbbətin məzmununda paklıq, ülvilik vardır. Nəsiminin sevgisi, həsrəti və vüsali kifayət qədər ibrətlidir. Bu məhəbbətin arxasında mənəviiyaca uca olan, eşqi yolunda hər bir əzaba dözə bilecək mərdə və məğrur bir aşiq obrazı dayanır. Bu aşiqın hissələri gur şəlaləyə bənzəyir, səsi, nəfəsi insana kifayət qədər doğmaliq və məhərəmlik təsiri bağışlayır. Bu sevginin həm də qaynar həyat çeşməsinə bənzətmək olar. Onun şəffaflığı göz qamaşdırır,

soyuqluğu insanın hərəatlı qəlbinə bir sərinlik gətirir. Bizim bu gün öyrənəcəyimiz qəzəldə məsələ nə cür qoyulmuşdur? Burada nədən söhbət açılacaqdır? Gəlin, birlikdə şerin ifadəli oxusunu dinləyək, sonra isə söhbətimizə davam edərik.

Təxminən bu məzmunlu giriş sözündən sonra əsərin ifadəli və izahlı oxusunu həyata keçirmək, sonra oxudan alınan təessürata aşkar çıxaran müsahibəni təşkil etmək olar.

Bayaq qeyd etdiyimiz kimi, əsər haqqında ümumi məlumatın verilməsinə şagirdlərin təəssürtərlərinə müraciət etməklə də başlamaq mümkündür. Bunun üçün onlardan «Nəsimi» bədii filmlərə baxmaları barədə sorğu keçirmək olar. Soruşula bilər ki, həmin film xoşlarına gəlibmi, diqqəti daha çox calb edən hansı epizodlar olub, nə üçün bu yeri digərlərindən daha çox xoşlayırsınız, Nəsiminin kino obrazına necə münasibət bəsləyirsiniz, kino qurtardıqdan sonra sizə hansı hissərə hakim kəsilidi, həmin filmdən sizdə nə kimlə qənatlər yarandı və s. Təbii ki, müsahibə zamanı filmdə Nəsiminin dediyi və Nəsimidən deyilən qəzəllərin ifadə tərzinə, məzmununa dair məlumatlar da soruşulmalıdır. Yeri göləndə isə gözəl aktyorumuz Azərbaycanın xalq artisti Rasim Balayevin ifasında filmdə səsləndirilən şərlərin lent yazısının diniñənilməsi və müzakirəsinə aparmaq da olar. Və bu iş digərlərindən daha vacibdir. Xüsusi,

Üzünü məndən nihan etmek dilərsən, etməgil,
Gözlərim yaşın rəvan etməkdilərsən, etməgil.

- mətəlli qəzəlinin lent yazısının diniñənilməsi təşkil olunmalıdır. Burada aşiq duyğularının necə verilməsinə, onların ifadə tərzinə, lirik obrazla bağlı yaranan təəssüratın aşkara çıxarılmasına diqqət yetirmək lazımdır. Sonra isə bahar fəsəlinin insan qəlbində oytadığı hissələrə dair şagirdləri söhbətə çəkmək olar. Onların bahar bayramının gəlişini necə qarşılamalarına dair məlumatları diniñənilə bilər. Bu münasibətlə nə arzuladıqları ilə də maraqlanmaq mümkündür. Təbii ki, ki illərin

qovuşuğu, yeni ilin başlanması insanların arzularının da təzələnməsinə səbəb olur. Ona görə də şagirdlərin də illərdən nə arzuladığını soruşmaq olar. Müxtəlif cavablar alındıqdan sonra şərə keçid alına bilər və şagirdlərə elan edilə bilər ki, gəlin görək bizim görkəmli şairimizin lirik qəhrəməni bu ilin - təqvimin dayışməsindən nə dilek edir.

Bu cür istiqamətləndirici söhbətdən sonra şerin ifadəli oxusuna başlanılır.

Qeyd edək ki, giriş sözü nümunələrinin sayını bir qədər də artırmaq olar. Yeni ilin qarşılıması ilə bağlı adət-ənənələrimizə üz tutmaq, bayramlar ərəfəsində və bayram günlərində insanların əhval-ruhiyyəsindən söz açmaq, ilin axır çərşənbələrində «qapı pusdu»sunə getmək, son gecələrində onu oyaq vəziyyətdə yola salmaq və yeni ili də oyaq qarşılıamaq və s. məsələlər şagirdlərin iştirakı ilə muzakirə edildikdən sonra şerin oxusuna keçilə bilər.

Göründüyü kimi, qəzəlin tədrisi ilə bağlı fərqli iş növlərinə müraciət etmək mümkündür. Onlardan hansıların daha zəruri olması fənn müəlliminin istəyindən asılıdır. Biz müəllimləri yaradıcı işə sövq etmək üçün giriş sözünə dair hələlik üç variant təklif etdik. Unutmayaq ki, bu cür variantları istənilən qədər çoxaltmaq olar.

Şerin məzmunun mənimsədilməsi işində ifadəli oxuya xüsusi yer ayrılmalıdır. Bu barədə biz əvvəlki paraqraflarda məlumat vermişik. Ona görə də birbaşa mətləbə keçmək istəyirik. İlkin təəssüratın qüvvəli olması üçün ifadəli oxunun imkanlarından səmərəli istifadə olunmalıdır. Hazırkı qəzəl əruz vəzninin rəməl bəhrində yazılmışdır. Onun misradaxili bölmü *fəilAtün fəilAtün fəilAtün fəilün* təfiləsinə uyğun gəlir. Şerin oxusu zamanı uyğun ahəngi gözləmək üçün böyük «A» hərfinin sütununa diqqət yitmək lazımdır. Həmin sütunda olan səsler nisbətən uzun tələffüz olunmalıdır. Bunu aşağıdakı kimi əyanılmalıdır bilər:

FəilAtün

fəilAtün

fəilAtün

fəilün

Mövsimi-nov / ruzü neysan / aşikar ol / du yenə, //
Şəhrimiz şey / xi bu gün xoş / badəxər ol / du yenə, //

Qəzəlin digər beylərində də eyni qaydalar gözlənilməli və misradaxili fasilələrə riayət olunmalıdır (Mətnəkə bir xətt qısa, iki xətt isə uzun fasiləni göstərir).

İfadəli oxu bitdikdən sonra ilkin təəssüratı aşkarə çıxaran müsahibə aparılmalıdır. Bu zaman şərdə nədən damşıldıgına, lirik qəhrəmanın nə istədiyinə şagirdlərin diqqəti cəlb olunmalıdır. Sonra isə mətnəkə çətin sözlər izah olunmalıdır. Buraya aşağıdakı sözlər daxil oluna bilər:

*Neysan – yazda yağan yağış, rum təqvimində aprel
ayına uyğun gələn ay*

Badəxər – içki içən, çaxır içən

Niqab – örtük

Bülbülü-şeyda – aşiq bülbül

Xətibi-laləzar – Laləzarlığın vaizi, xütbə oxuyanı

Uşatmaq – əl çəkmək, sindirmaq

Raz – sərr

Yengi – yeni

Dürlü – cürbəcər

Nəqşı-nigar – şəkil kimi gözəl

Uş – artıq

Sunar – verər

Sözlərin izahı başa çatdıqdan sonra beylərin izahlı oxusunu hayata keçirmək olar. Bu işi başqa cür də qurmaq mümkünündür. Belə ki, qəzəlin beyt-beyt izahlı oxusu aparılıb yanındaca sözlərin mənası izah edilə bilər. Biz hər iki halı qənaətbəxş hesab edirik.

Beytlərin izahlı oxusunu təxminən aşağıdakı şəkildə şagirdlər çatdırmaq lazımidir:

Mövsimi-novruzü neysan aşikar oldu yenə,
Şəhrimiz şeyxi bu gün xoş badəxər oldu yenə.

İzahi: Novruz mövsümü və yağışların yağması (aprel ayı) geldi, şəhərimizin şeyxi bu gün xoş içkipərəst oldu.

Şərhi: Bahar bayramı, yağışlar aləmi yenidən gəldi. Şəhərimizin şeyxi də bu gün içkipərəstə çevrildi. Burada xoş sözü həmin prosesi bir qədər də şəhərvəndən etibarla getirir.

Qönçədən gül baş çıxardı, saldı üzündən niqab,
Bülbülü-şeyda xətibi-laləzar oldu yenə.

İzahi: Gül qönçədən başını çıxardı, üzündən pərdləni saldı, aşiq bülbül gülzərin xətibinə çevrildi.

Şərhi: Gül üzündən örtüyü götürərək qönçədən başını çıxardı və bülbül də güllüyün xətibinə – nəqşəkarına çevirildi.

Əsgər dünya yengi xələt gedi bu mövsümədə uş,
Cöhrəmiz dürlü bu gün nəqşə-nigar oldu yenə

İzahi: Kōhnə dünya bu mövsümədə artıq yeni xələt geyindi, sıfetimiz al-əlvan bir gözəl surətə çevrildi.

Şərhi: Kōhnə dünya yeni xələtini geyinməyə başladı və libasını dəyişdi, simamız da bu gün kifayət qədər gözəlləşdi. Bu gün elə gündür ki, o, simamızı da dəyişdirdi.

Nərgisi gör cam əlində mey sunar arıflərə,
Cüməsin məst eylədi, kəndi xumar oldu yenə.

İzahi: Nərgizi gör ki, arıflərə mey verir, hamisini məst eylədi, özü də xumarlandı.

Şərhi: Nərgizə fikir ver ki, arıflərə mey – şərab paylayır, onların hamisini məst eyləyib özünü də xumarlandırdı. Yəni, bu ab-hava onu da tutdu və o da arıflərin xumarlanma cərgəsinə qoşuldu.

Saqiya, camı gətir kim, mən uşatdım tövbəmi,
Əski təqvimim mənim bietibar oldu yenə.

İzahi: Ey saqi, cam (qab) gətir ki, mən də tövbəmi sindirim, Köhnə təqvimim yenə də etibarsız oldu.

Şərhi: Ey saqi, badəni gətir mən də içim, daha tövbəni qoruyacaq halim yoxdur. Ətraf aləmin dəyişikliyi istər-istəməz məni bu işə vadar etdi. Artıq bir ilim də arxada qaldı.

Sən Nəsimi razını, ey dan yeli, yarə yetir:
Sənsizin halım pərişan, biqərar oldu yenə.

İzahi: Sən Nəsiminin sərrini, ey dan yeli, yarma çatdır, sən siz olduğundan halının pərişan, qərarsız olduğunu bildir.

Şərhi: Ey dan yenli, Nəsiminin sərrini onun segilisine çatdır, bildir ki, onsu hali qərarsız və pərişandır.

Deməli, *təqvimin dəyişməsi*, *ətraf aləmin xoş libasa bürünməsi*, *güllərin çiçək açması*, *qönçələrin üzündən niqab götürməsi*, *aşıqi də bu dəstəyə daxil edir*. Amma bu dəstənin içərisində şənlənmək onun başını o qədər qatmir ki, sevgilisi yadından çıxa bilsin. Əksinə, lirik qəhrəman bu boyda gözəl əhvaldan sonra da öz istəyinə sadıqdır və yeni təqvimin ona uğur gətirəcəyinə inamlıdır. Bilir ki, dan yeli onun hələ barədə məlumatı olduğu kimi istəklisinə çatdıracaq və həyatının onsu bir mənə kəsb etmədiyini yarına bildirəcək.

Qəzəlin izahlı oxusu başa çatdıqdan sonra məzmununa dair müsahibə aparılmalı və aşağıdakı tipli suallar üzrə şagirdlər işlədilməlidir:

1. Dinlədiyiniz şerdə nədən səhbət açılır?
2. Şerin məzmununu xoşunuza gəldimi?
3. Birinci beytdə nadən söz açılıb?
4. «Qönçədən gül baş çıxardı, saldı üzündən niqab» misrasının mənasını necə izah edə bilərsiniz?
5. «Bülbülü-şeyda xətibi-laləzar oldu yenə» misrası ilə nəyə işaret olunur?
6. «Əsgər dünya yengi xələt gedi bu mövsümədə uş,

Çöhrəmiz dörlü bu gün nəqş-i-nigar oldu yenə.» - misraları ilə şair nə demek istəyir?

7. «Nərgisi gör cam əlində mey sunar ariflərə» misrasının mənasını necə başa düşürsünüz?

8. Lirik qəhrəman nə üçün tövbəsinə geri götürmək qərarına gəlir?

9. Şair köhnə təqviminin etibarsız olması ilə nə demek istəyir?

10. Şair dan yelindən nə xahiş edir?

Müəllim məzmunun mənimsədilməsi üçün şerin nəsrə çevirmə iş növündən də istifadə edə bilər. Məlumdur ki, çevirmən iki növü vardır: setri və sərbəst çevirmə. Biz yuxarıda beytlərin izahını verərkən setri, məzmununu açarkən sərbəst çevirmədən istifadə etmişik. Fənn müəllim ona uyğun hərəkət etməklə şagirdlərdə şerin nəsrə çevrilmesi vərdişlərini yaratmalıdır. Çalışmaq lazımdır ki, sərbəst çevirmə bir qədər də yaradıcı şəkildə olsun, buraya şagirdlərin öz tessüratları da əlavə olunsun. Bunun üçün onlara belə bir tapşırıq da verilə bilər ki, «Siz şairin yeyinə olsaydınız şerin birinci hissəsini necə yazardınız?» Sonra isə yazıların oxunuşu və müzakirəsi aparıla bilər. Bu zaman şagirdlərin bahar duyğularının sərbəst ifadəsinə çalışmaq lazımdır.

Əsərin ikinci hissəsini isə (son beysi nəzərdə tuturuq) ayrıca müzakirə etmək olar. Burada da belə dir tezis əldə rəhbər tutulmalıdır ki, bu boyda şənlik aləmi, aşiqi özünə cəlb olmuş, onun tövbəsinə sindirməga vadar etmiş, amma segilisini bir anda belə yadından çıxartmamışdır. Əslinə qalanda, belə bir məclisdə gərək heç nə yada düşməyə idi. Deməli, Nəsiminin lirik qəhrəmanı öz eşqində kifayət qədər sadiq insandır, heç bir əyləncə onu istəklisində ayıra bilməz.

Şerin məzmunun mənimsədilməsi işində şagirdlərin təessüratlarının inşa formasında qeyd olunması da gərəkli iş əsüllərindən biridir. Fənn müəllimi bu işi ev tapşırığı kimi verə bilər.

NƏTİCƏ

Klassik ədəbiyyatımızın bugünkü nəslə çatdırılması işində məktəb həyatında kifayət qədər təcrübə toplanmışdır. Fənn müəllimləri imkan daxilində bu irsin şagirdlərə mənimsədilməsi qayğısına qalırlar. Amma son dövrlərdə aparılan müşahidələr göstərdi ki, klassik ədəbiyyat nümunələrinin məzmunu üzrə işin təşkilində müəyyən çatışmazlıqlar vardır. Bəzən lügətin çıxlığı, bəzən də fənn müəllimlərinin iş laqeydiliyi bu irsi lazımi şəkildə tədris etməyə imkan vermir. Həmin ehtiyacı nəzərə alaraq biz hazırkı vəsaitdə İmadəddin Nəsimi irsinə üz tutduq.


Aradan kifayət qədər illər ötsə də, Nəsimi irsi bu günlərdə ədəbiyyat tarixiində öz layiqli qiymətini almamışdır. Sovetlər dövründə onun barəsində bir söz deyilmiş, sonralar isə başqa fikirlər səslənməkdədir. Onun barəsində çıxarılan hökm isə tamamilə başqa bir mətbəbin mövzusudur. Hər halda bir şey aydınlaşdır ki, məktəb programının nəzərdə tutduğu əsərlərin məzmunu üzrə kifayət qədər işlər aparılmalıdır. **Məzmunun yaxşı öyrənilməsi həmin əsərlərdə ifadə olunan bədii-fəlsəfi düşüncələrin növbəti dərslərdə daha dərindən və obyektiv şəkildə təhlil olunmasına imkanlar yaradır.** Məhz bu işləri nəzərə alaraq hazırkı dərs vəsitində bədii əsərlərin öyrənilməsində mühüm mərhələlərdən biri kimi birinci pilleyə - əsərin məzmunu üzrə işlərin təşkili yollarına toxunulmuş, əsər haqqında ümumi məlumatların verilməsi, mətnlərin izahı və ifadəli oxusu, çətin söz və ifadələrin izahı, öyrənilən nümunələrin planının tərtibi, məzmununa dair sualların qoyuluşu, məzmunun söylənməsi, əzbər öyrənmək və söyləmək kimi iş formaları barədə ətraflı elmi-metoldik söhbətlər aparılmışdır.

Vəsaitdə program, dərslik və məktəb təcrübəsi də təhlil edilmiş, təklif və iradlar göstərilmişdir. İnanırıq ki, irəli sürülen iş nümunələri və elmi-metodik təkliflərimiz özünə kifayət qədər tərəfdarlar toplayacaqdır.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1. Arası H., Nəsimi, Bakı 1973
2. Arası N., Ədəbiyyat, Y11 sinif üçün dərslik, Bakı 2001
3. Mümtaz S., Azərbaycan ədəbiyyatının qaynaqları, Bakı 1986
4. Zamanov A., Əməl dostları, Bakı 1979
5. Köçərli F., Azərbaycan ədəbiyyatı, Bakı 1978
6. Doktor Cavad Heyət, Azərbaycan ədəbiyyatına bir başlıq, Bakı 1993
7. Səfərli Ə., Yusifli X., Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı, Bakı 1998
8. Səfərli Ə., Yusifli X., Ədəbiyyat, 1X sinif üçün dərslik, Bakı 2001
9. Nəsimi, Seçilmiş əsərləri, Bakı 1985
10. Ədəbiyyat müntəxəbatı, IX sinif üçün vəsait, Bakı 2001
11. Muradov B., M. Füzili və İ. Nəsiminin tədrisi, Bakı 2001
12. Muradov B., Orta məktəbdə ədəbi əsərlərin öyrənilməsi, Bakı 1992
13. Qarabağlı Ə., Azərbaycan ədəbiyyatının tədrisi metodikası, Bakı 1968
14. Orta məktəbdə ədəbiyyat tədrisi, 1 və 11 hissələr, Bakı 1976
15. Hacıyev A., Azərbaycan ədəbiyyatının tədrisi metodikası, Bakı 2003
16. Əhmədov C., Ədəbiyyat tədrisi metodikası, Bakı 1991
17. Yusifov F., Orta məktəbdə S.Ə.Şirvani əsərlərinin dilinin öyrədilməsi, Bakı 2001
18. Yusifov F., Orta məktəbdə «Dastanı-Əhməd Hərami»nın məzmununun öyrədilməsi, Bakı 2003
19. Hacıyev A., Yusifov F., Məktəbdə ədəbiyyat dərslərinin təşkili, Bakı 2003
20. Ümumtəhsil məktəblərinin Y-X1 sinifləri üçün ədəbiyyat programı, Bakı 1999 və 2003-cü illər

21. Mikayilov Ş., Ədəbiyyat nəzəriyyəsi, Bakı 2000
 22. «Ədəbiyyat» qəzeti, 2003
 23. Ədəbiyyatın tədrisi metodikası, pedaqoq universitet və institutlarda bakalavr hazırlığı üçün program, Bakı 2001
 24. Ərəb və fars sözləri lügəti, Bakı 1985
 25. «Azərbaycan dili və ədəbiyyatı tədrisi» jurnalı, son illər
 26. «Azərbaycan müəllimi» qəzeti, son illər.



Başlıqlar:

Giriş.....	3
1 Fəsil. «Nəsimi» mövzusu program, dərslik və məktəb təcrübəsində	
§1.Orta məktəbin ədəbiyyat programında məsələnin qoyuluşu.....	6
§2.Nəsimi ədəbiyyat dərsliklərində.....	14
§3.Məktəb təcrübəsində vəziyyət.....	18
11 Fəsil. Nəsimi əsərlərinin məzmununun öyrədilməsi üzrə iş formaları	
§1.Nəsimi əsərlərinin tədrisinin planlaşdırılması.....	24
§2.Y11 sinifdə «Ağrımaz» qəzəlinin tədrisində müxtəlif iş formalarından istifadə imkanları	
a) Əsər haqqında ümumi məlumatların verilməsi....	28
b) Mətnin oxunması, çətin söz və ifadələrin izahı....	29
c) Məzmunun planının tərtibi, sual-cavab.....	36
d) Məzmunun söylənməsi, əzbər öyrənmə.....	38
§3. IX sinifdə Nəsimi yaradıcılığının tədrisində müxtəlif iş formalarından istifadə.....	41
a) Mətnin izahlı oxusu.....	41
b) Məzmunu dair sual-cavab.....	46
§4.«Sığmazam» qəzəlinin məzmununun mənimsədilməsi.....	47
a) Əsər haqqında ümumi məlumatların verilməsi....	48
b) Mətnin oxunması.....	49
c) Məzmunu dair sual-cavab.....	56
§5.«Dilbəra, mən səndən ayrı...» qəzəlinin məzmununun mənimsədilməsi.....	57
§6.«Mövsimi-novruzü neysan...» qəzəlinin məzmununun öyrədilməsi.....	61
Nəticə.....	70
İstifadə olunmuş ədəbiyyat	71

Y426
Y-94